

TEST: 0943#01#Q14#01

Test	0943#01#Q14#01
Fənn	0943 - Dizayn tarixi – 1
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	338
Keçid balı	114,92 (34 %)
Suallardan	338
Bölmələr	44
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☐
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Yüz illər bundan əvvəl hazırlanmış tərtibatların təhlili dizayn yaradıcılığının nələrini dərinləndirən öyrənilməsinə təmin edir? (Çəki: 1)

- ☒ nəzəriyyəsi və metodologiyasını
- ☐ istehsalını və materialını
- ☐ tarixini və inkişafını
- ☐ konstruksiya və istehsalı
- ☐ istehsalını və istismarını

Sual: N.V.Voronovun təhlili nəticəsində dizaynın səciyyəvi xassələri və əsas üsulu nədir? (Çəki: 1)

- ☐ təkmilləşdirmə və metodologiya
- ☐ texnika və texnologiya
- ☒ innovasiya və ixtiranın əvvəli
- ☐ texnika və incəsənət
- ☐ elmi kəşflər və ixtiralar

Sual: Sənaye dizaynının ilk dövrü, XX əsrin birinci onilliyində yaranmış və nə etmişdir? (Çəki: 1)

- ☐ texniki-iqtisadi göstəricilər yüksəlmişdir
- ☒ inkişaf etmişdir
- ☐ yeniləşdirilmişdir
- ☐ tədricən nizamlanmışdır
- ☐ yeni sahələri əhatə etmişdir

Sual: Avropa ölkələrinin sənayesində aparılan texniki iqtisadi inqilablar nəticəsində məmulatların kütləvi istehsalında yeni nələrin əmələ gəlməsilə bağlıdır? (Çəki: 1)

- ☐ yeni layihələrin
- ☐ texniki texnologiyanın
- ☐ yeni avadanlıqların
- ☒ bədii formaların
- ☐ yeni texnoloji proseslərin

Sual: Kostyumun bədii layihələndirilməsi və onun sonrakı mərhələlərin həyata keçirilməsi nə ilə bağlıdır? (Çəki: 1)

- ☐ savadlı və qabiliyyətli ixtisasçılarla
- ☐ bacarıqlı və ixtisaslı rəssamlarla
- ☐ yaradıcı qabiliyyətli sənətkarlarla
- ☐ ixtisasını yaxşı bilən dərziçilərlə
- ☒ yüksək ixtisaslı dizaynerlərlə

Sual: Dizaynda mühəndis-texniki və təbiət və təbiət elmləri ilə yanaşı hansı biliklərdən istifadə edilir? (Çəki: 1)

- ☐ mexaniki
- ☐ fəlsəfi
- ☐ texnoloji
- ☐ texniki
- ☒ humanitar

Sual: Dizayner qarşıya çıxan problemlərin həllini xüsusi təhsil texnologiyasına, onun reaksiya qabiliyyətinə və nəyə əsasən yerinə yetirilməlidir? (Çəki: 1)

- ☐ aldığı təhsil biliklərinə
- ☒ yaradıcılıq mədəniyyətinə
- ☐ təcrübə biliklərinə
- ☐ bədii biliklərinə
- ☐ texniki biliklərinə

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Dizayn, elm və texnikanın tarixinə dair ilk dərsliyin müəllifi kimdir və neçənci ildə çapdan çıxmışdı? (Çəki: 1)

- ☒ Runqə Vladimir Fedoroviç, 2006-cı il
 - ☐ Konstantin Vasileviç Nikolayev, 2005-ci il
 - ☐ Aleksandr Ivanoviç Papov, 2003-cü il
 - ☐ Serqey Maksimoviç Mixaylov, 2005-ci il
 - ☐ Pyotr Semyonoviç Timofeyev, 2004-cü il
-

Sual: Dizaynın bədii layihələndirilmə fəaliyyətinin başlanması bir çox Avropa ölkələrinin sənayesində aparılan inqilablar məmulatların istehsalında yeni nələrin dəyişməsi ilə bağlıdır? (Çəki: 1)

- ☐ bədii konstruksiyaların
 - ☒ bədii formaların
 - ☐ müxtəlif formaların
 - ☐ istehsal üsullarının
 - ☐ səmərəli istehsalın
-

Sual: Texniki cəhətdən savadlı və hazırlıqlı dizayner kimi əvəz etmir və onun işlərini təkrar etmir? (Çəki: 1)

- ☐ texnoloqu
 - ☐ layihəçini
 - ☒ konstruktoru
 - ☐ rəssamını
 - ☐ incəsənətçini
-

Sual: Dizayn özü layihə mədəniyyətinin qabaqlayıcı nəyidir? (Çəki: 1)

- ☐ üsulu
 - ☐ funksiyası
 - ☐ yaradıcılığı
 - ☐ ideyası
 - ☒ modeli
-

Sual: Cəmiyyətin retrospektiv texniki inkişafı, elmi kəşfləri ixtiraların tarixi aspektində nəyin nəzərinə diqqəti cəlb edir? (Çəki: 1)

- ☒ dizayn incəsənəti
 - ☐ bədii mədəni
 - ☐ sosial iqtisadi
 - ☐ bədii sənaye
 - ☐ texniki texnoloji
-

Sual: Yüz illər bundan əvvəl yerinə yetirilmiş tərtibatların retrospektivliyinin təhlili dizayner yaradıcılığının nəyini dərinlən öyrənilməsinə təmin edir? (Çəki: 1)

- ☐ yaradıcılıq fəaliyyətini
 - ☐ humanitar mədəniyyətini
 - ☒ nəzəriyyəsini və metodologiyasını
 - ☐ layihə mərhələlərini
 - ☐ dizayn nəzəriyyəsini
-

Sual: Gələcək dizaynerlər kostyumun bədii layihələndirilməsi sahəsində olan yeniliklər, müasir stil və modanın istiqamətlərini yaxşı mənimsəməli və nəyə malik olmalıdır? (Çəki: 1)

- ☒ yaradıcılıq prinsipləri

- ☐ rəssamlıq qabiliyyətinə
- ☐ layihə fəaliyyətinə
- ☐ bədii yaradıcılığa
- ☐ yaradıcılıq qabiliyyətinə

Sual: Kostyumun konstruksiyasının yaradılmasından sonra dizayner tərəfindən nəzərdə tutulmuş hansı dəyişiklikləri yerinə yetirməlidir? (Çəki: 1)

- ☐ texnoloji
- ☐ iqtisadi
- ☐ texnoloji əməliyyatlar
- ☒ funksional
- ☐ mühəndis-texniki

Sual: Dizayn bu gün texniki, təbiət elmi, humanitar, mühəndis və bədii bilikləri ilə birgə integrasiya olan, sənaye əsasında formalaşmasına yönəldilmiş predmet aləminin kompleks nəyin fəaliyyətidir? (Çəki: 1)

- ☒ bədii layihələndirmənin
- ☐ bədii formalaşdırmanın
- ☐ bədii estetikanın
- ☐ texniki estetikanın
- ☐ mühəndis texnikasının

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Dizayn tarixinin dərslində cəmiyyətin maddi mədəniyyətinin sənayeşləndirilməsi dövründən başlayaraq hansı dövrü əhatə edir? (Çəki: 1)

- ☐ XXI əsrin əvvəlinə kimi
- ☒ XX əsrin ortasına kimi
- ☐ IX əsrin sonuna kimi
- ☐ XX əsrin əvvəlinə kimi
- ☐ XX əsrin sonuna kimi
- ☐ incəsənətcini

Sual: Kostyumun layihələndirilməsi, onun eskizləşdirilməsi, konstruksiyanın qurulması, modelləşdirilməsi və məmulatın nəyinin yaradılmasının proseslərini özündə birləşdirir? (Çəki: 1)

- ☐ materiallarını
- ☒ nümunəsini
- ☐ istehsalını
- ☐ avadanlıqlarını
- ☐ konstruksiyasını

Sual: Geyimin utilitarlığı və komfortluğu ilə yanaşı obrazlı ifadəliyi, onun yaradan müəllifin yüksək səviyyədə olması dizaynerlər qarşısında qoyulan hansı məsələlərdən biridir? (Çəki: 1)

- ☐ mühüm
- ☐ vacib
- ☒ mürəkkəb
- ☐ sadə
- ☐ adi

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Dizayner təhsili layihələndirmənin nəyin istiqamətində formalaşır? (Çəki: 1)

- ☐ texnikasının
- ☐ metodunun
- ☐ incəsənətin
- ☒ mədəniyyətin
- ☐ fəlsəfənin

Sual: Tarixi texnika ibtidai insanın primitiv əmək alətlərindən başlayaraq hansı müasir maşınlaradək öz inkişaf dövrünü keçmişdir? (Çəki: 1)

- ☒ avtomatlaşdırma
- ☐ mexanikləşdirmə
- ☐ texniki
- ☐ təmilləşmə
- ☐ texnoloji

Sual: Risiyanın ədəbiyyat və incəsənət lauriatı N.V. Voronov dizaynın keçdiyi yolu və onun xüsusiyyətlərini təhlil edərək nəyi müəyyən etmişdir? (Çəki: 1)

- ☐ mərhələli inkişafının
- ☒ əlamət və kriteriyaları
- ☐ onun ayrı-ayrı xassələrini
- ☐ ona verilən əsas tələblərini
- ☐ onun xüsusiyyətlərini

Sual: Predmetlərin ornamentlərlə bəzədilməsi hansı predmetlərin istehsalında istifadə edilirdi? (Çəki: 1)

- ☐ qab-qacaqların
 - ☐ məişət əşyalarının
 - ☐ mebelin
 - ☐ üst paltarların
 - ☒ geyim və saxsı qabların
-

Sual: XX əsrin ortasında sənayenin kütləvi istehsalı sayəsində predmet istehsalının prinsiplərinə dair hansı zərurət yarandı? (Çəki: 1)

- ☐ estetik tələblərə əməl edilməsi
 - ☐ keyfiyyətin yüksəldilməsi
 - ☐ əlavə edilməsi
 - ☐ yenidən qurulması
 - ☒ kökündən buraxılması
-

Sual: Layihəçi üçün prototipin layihələndirmə əməliyyatları, edilən dəyişikliklərin məqsədi, mənası, vasitələri-bütün bunlar prototipin nəyidir? (Çəki: 1)

- ☐ mühüm məsələləri
 - ☒ ifadə formaları
 - ☐ ayrılmaz hissəsi
 - ☐ əməliyyatları
 - ☐ texnologiyası
-

Sual: Peşə sənətkarları müəyyən insan dairəsi üçün bəzi hallarda isə nəyə əsasən məişət predmetlərini istehsal edirlər? (Çəki: 1)

- ☐ tapşırığa
 - ☐ istehsal tapşırığına
 - ☒ sifarişə
 - ☐ göstərişə
 - ☐ gündəlik tələbatə
-

Sual: Elm və məişət üçün istehsal edilən yeni texniki cihazlar, fabrik avadanlıqları sürətlə hərəkət edən qeyri adi nəqliyyat vasitələri qeyri adidən nəyə çevrilmişdir? (Çəki: 1)

- ☒ gündəlik reallığa
 - ☐ adi nəqliyyat vasitəsinə
 - ☐ zahiri görünüşünə
 - ☐ müasir nəqliyyat vasitəsinə
 - ☐ texniki tərəqqiyə
-

Sual: Prototip layihələndirmə, sənətkarlığın istehsal tipindən kanon tipinə keçidin hansı fazasıdır? (Çəki: 1)

- ☒ aralıq fazası
 - ☐ əsas fazası
 - ☐ birinci fazası
 - ☐ ilk fazası
 - ☐ sonuncu fazası
-

Sual: XIX əsrdə elmi texniki tərəqqisi region mədəniyyətlərin qarşılıqlı nəyi verdi? (Çəki: 1)

- ☐ mədəni yüksəlişi
 - ☐ təsərrüfatın inkişafını
 - ☐ texnikanı
 - ☐ texnologiyanı
 - ☒ anlayışı və zənginliyi
-

Sual: Texniki cəhətdən sivilləşdirmə, humanitar dəyərlərin və mənəvi ənənələrin nəyinə səbəb oldu? (Çəki: 1)

- ☒ sıxışdırılmasına

- ☐ genişləndirilməsinə
- ☐ məhdud olmasına
- ☐ aşağı düşməsinə
- ☐ yeniləşməsinə

Sual: Layihə məsələlərin həll edilməsinə dizaynerli yanaşmaq üçün nəyi nəzərə almaq lazımdır? (Çəki: 1)

- ☐ texniki məsələləri
- ☐ texnoloji məsələləri
- ☒ kompleks məsələləri
- ☐ keyfiyyət məsələlərini
- ☐ standartların tələblərini

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Predmetlərin istehsal edilməsi üçün əmək bölgüsünə hansı əsrdən istifadə edilməsinə başlanılmışdır? (Çəki: 1)

- ☐ XVII əsrdən
- ☒ XVIII əsrdən
- ☐ XIX əsrin ortasından
- ☐ XX əsrdən
- ☐ XIX əsrin sonundan

Sual: Qədim sivilizasiyadan başlayaraq XVIII əsrin sonunadək məmulatları hansı vasitələrlə istehsal edirdilər? (Çəki: 1)

- ☐ əl aləti ilə
- ☒ kустar
- ☐ dəzgahla
- ☐ şablonçuluq
- ☐ mexaniki

Sual: İbtidai insanlar təkcə daşdan deyil, həm də ovladıqları balıq və heyvanların sümüklərindən nə üçün istifadə edirdilər? (Çəki: 1)

- ☐ ev işləri üçün
- ☒ alətlər üçün
- ☐ məişət üçün
- ☐ müxtəlif məqsədlər üçün
- ☐ oxların hazırlanması üçün

Sual: Qırx min il bundan əvvəl bəşəriyyətin inkişafında nə baş vermişdi? (Çəki: 1)

- ☐ tərəqqi
- ☐ inkişaf

- ☐ mütərəqqi
 - ☒ sıçrayış
 - ☐ mühüm hadisə
-

Sual: Tarix boyu insanlar öz həyat fəaliyyətində əl işlərinin yaradıcılığından istifadə edərək tələbata uyğun predmetləri istehsal və onu daha nə etmişdir? (Çəki: 1)

- ☐ bədii cəhətdən tərtib etmişdir
 - ☐ formalaşdırılmışdır
 - ☒ təkmilləşdirilmişdir
 - ☐ emal etmişdir
 - ☐ layihələndirilmişdir
-

Sual: Məmulatın standartlara əsasən kütləvi maşın istehsalı predmet aləminin nəyinə müsbət təsir göstərir? (Çəki: 1)

- ☐ bədii tərtibatına
 - ☐ estetikasına
 - ☐ ümumi görünüşünə
 - ☒ zahiri görünüşünə
 - ☐ formasına
-

Sual: XIX əsr elmi-texniki tərəqqisi predmet aləminin əhatəsinin nəyinə səbəb oldu? (Çəki: 1)

- ☐ normallaşdırılmasına
 - ☐ formalaşmasına
 - ☐ keyfiyyətin yaxşılaşdırılmasına
 - ☐ yaraşqlı xarici görünüşə
 - ☒ genişləndirilməsinə
-

Sual: XIX və XX əsrin sərhədlərində incəsənətin novator ekspertinin axtarışı, köhnəlmiş ənənələrin hansı dövrləri idi? (Çəki: 1)

- ☐ yeniləşdirmə
 - ☒ inkar edilməsi
 - ☐ təkrar edilməsi
 - ☐ formalaşdırma
 - ☐ layihələndirmə
-

Sual: Layihə məsələlərin həll edilməsinə dizaynerli yanaşılması üçün formanın əmələ gətirilməsinin hansı məsələlərini nəzərə almaq lazımdır? (Çəki: 1)

- ☐ keyfiyyət məsələlərini
 - ☐ bədii layihələndirməni
 - ☐ kompleks layihələrini
 - ☒ kompleks məsələlərini
 - ☐ texnoloji məsələlərini
-

Sual: Prototip sözünün mənası nədir? (Çəki: 1)

- ☐ məmulatın tipi
 - ☒ uyğun məmulatın funksional nümunəsi
 - ☐ məmulatın forması
 - ☐ məmulatın oxşarı
 - ☐ məmulatın standartı
-

Sual: Dizayn cəmiyyətin həyatında öz layihə fəaliyyəti ilə bağlı nə etdi? (Çəki: 1)

- ☐ texniki və texnoloji əməliyyatları inkişaf etdirdi
- ☒ iqtisadiyyatın, mədəniyyətin və incəsənətin kompleks təzahürü baş verdi
- ☐ mədəniyyəti və iqtisadiyyatı zənginləşdirdi
- ☐ iqtisadi cəhətdə səmərəli etdi
- ☐ mədəniyyətin inkişafına səbəb oldu

Sual: Dizayner yaradıcılığı hansı məsələləri əhatə edir? (Çəki: 1)

- ☐ yüngül sənayeni
- ☐ ağır sənayeni
- ☐ toxuculuq sənayesini
- ☒ müxtəlif sahə və məmulatları
- ☐ maşınqayırma sahəsini

Sual: Dizaynın yaranma vaxtından və xüsusilə amerikan dövründən onun özünəməxsus hansı xassəli olmasıdır? (Çəki: 1)

- ☐ layihə
- ☐ estetik
- ☐ səmərəli
- ☐ texnoloji
- ☒ kommersiya

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Dizayn XX əsrin layihə fəaliyyətinin nəyidir? (Çəki: 1)

- ☒ fenomeni
- ☐ kəşfi
- ☐ yeniliyi
- ☐ üstünlüyü
- ☐ ixtirası

Sual: Kustar üsulunda istehsal edilmiş predmetin struktur forması, və vəziyyətini müəyyən edən etalonu necə adlandırırlar? (Çəki: 1)

- ☐ nümunə
- ☒ kanon
- ☐ şablon
- ☐ konstruksiya
- ☐ texnologiya

Sual: Əmək bölgüsü hansı dövrdə yeni mərhələyə çatmışdır? (Çəki: 1)

- ☐ XVII əsrin ortasında

- ☐ XVII əsrin əvvəlində
 - ☒ XIX əsrin ortasında
 - ☐ XX əsrdə
 - ☐ XVIII əsrin əvvəlində
-

Sual: Hansı əsrdə sənaye kütləvi istehsal təcrübəsinə çatmışdır? (Çəki: 1)

- ☐ XIX əsrin əvvəlində
 - ☐ XIX əsrin ortasında
 - ☐ XIX əsrin sonunda
 - ☒ XX əsrin ortasında
 - ☐ XX əsrin əvvəlində
-

Sual: Sənaye məhsullarının yeni nümunələrinin hazırlanması üçün kompleks texniki sənədlərin işlənilib hazırlanmasına nə deyilir? (Çəki: 1)

- ☐ marketləşdirmə
 - ☐ eskizçəkmə
 - ☐ modelləşdirmə
 - ☐ tərtibetmə
 - ☒ layihələndirmə
-

Sual: Tələbata uyğun məhsulun kütləvi istehsalından əvvəl onun nəyini qurmaq lazımdır? (Çəki: 1)

- ☐ konstruksiyasını
 - ☐ texnologiyasını
 - ☒ layihəsini
 - ☐ eskizini
 - ☐ informasiyasını
-

Sual: İnsanların biri-biri ilə ünsiyyəti hansı vasitə ilə başlamışdır? (Çəki: 1)

- ☐ obrazla
 - ☐ işarə ilə
 - ☐ müxtəlif səsle
 - ☐ müxtəlif əşyalarla
 - ☒ sözlə və simvollarla
-

Sual: Predmetlərin kompozisiyasında ornamentlərin əhəmiyyəti nədən ibarət idi? (Çəki: 1)

- ☒ mənəvi funksiyasından
 - ☐ estetik əhəmiyyətindən
 - ☐ zövqə uyğunluğundan
 - ☐ yaraşılıq olmasından
 - ☐ xarici görkəmindən
-

Sual: Kanonun strukturuna, formasına və bəzəyinə görə hansı əşyalar yaradılmışdır? (Çəki: 1)

- ☐ geyimlər
 - ☐ kostyumlar
 - ☐ qab-qacaqlar
 - ☒ məişət əşyaları
 - ☐ mətbəx əşyaları
-

Sual: Sənaye sisteminin tələblərinə əsasən qarşıya qoyulan vəzifələr nədən asılı idi? (Çəki: 1)

- ☒ bu sistemdən
 - ☐ texnologiyadan
 - ☐ texnoloji proseslərdən
 - ☐ məmulatın bədii tərtibatından
 - ☐ məmulatın keyfiyyətindən
-

Sual: Klassik dizayn, peşəkar bədii-tədqiqat yaradıcılığından sənayenin maşın istehsalına memarlıq və hansı layihələndirilməsinə çevrilmişdir? (Çəki: 1)

- ☐ dəzgahların layihələndirilməsinə
 - ☐ predmetlərin layihələndirilməsinə
 - ☒ mühəndis layihələndirilməsinə
 - ☐ binaların layihələndirilməsinə
 - ☐ şəhərlərin layihələndirilməsi
-

Sual: Metodiki cəhətdən faktorları hansı qruplara bölmək olar? (Çəki: 1)

- ☐ bir neçə hissələrə
 - ☐ bir neçə yarım qruplara
 - ☐ bir neçə bölmələrə
 - ☐ bir neçə mərhələlərə
 - ☒ bir neçə şərti qruplara
-

Sual: Birinci qatın elementi üzrə detallaşdırmanı, rahatlıq və komfortluq anlayışlarını və təhlükəsizlik istismarı, ahəngdar formanın nəyə uyğun olmasını əhatə edir? (Çəki: 1)

- ☒ ətraf mühitə uyğun
 - ☐ verilən tələblərə uyğun
 - ☐ verilən parametrlərə uyğun
 - ☐ texnoloji əməliyyatlara uyğun
 - ☐ bədii tərtibata uyğun
-

Sual: Uyğun məmulatın funksional nümunəsinə nə deyilir? (Çəki: 1)

- ☐ model
 - ☐ forma
 - ☒ prototip
 - ☐ məmulat
 - ☐ alətlər
-

Sual: Peşə sənətkarları kütlə və ya konkret və ya konkret şəxslər üçün nə istehsal edir? (Çəki: 1)

- ☐ aqreqatları
 - ☐ maşın hissələrini
 - ☐ traktorları
 - ☒ məişət predmetlərini
 - ☐ avtomobilləri
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	

Sual: 1969-cu ildə Beynəlxalq sənaye şurasında dizaynın müəyyənləşdirilməsinə dair qəbul edilmiş qərarında məmulatın hansı xassələri nəzərdə tutulurdu? (Çəki: 1)

- ☒ formasının, keyfiyyətinin yüksəldilməsi
- ☐ istismar keyfiyyətinin yaxşılaşdırılması
- ☐ gigiyenik xassələrin yüksəldilməsi
- ☐ rahatlığın təmin edilməsi
- ☐ xarici görkəmin yaxşılaşdırılması

Sual: Neçə il bundan əvvəl mağarada çəkilmiş rəsm cizgilərində neyanın ovlama qaydası təsvir olunmuşdur? (Çəki: 1)

- ☒ 15 min il
- ☐ 17 min il
- ☐ 14 min il
- ☐ 16 min il
- ☐ 18 min il

Sual: Dizaynın əsas üsulu nədir? (Çəki: 1)

- ☐ kompozisiya
- ☐ bəzək elementlərindən istifadə edilməsi
- ☐ ornamentləşdirmə
- ☒ komponovka
- ☐ layihələndirmə

Sual: Hansı qrup məmulatların layihələndirilməsi nisbətən çox elmi tutumlu və mürəkkəb olduğundan dövlətin hansı potensialını müəyyən edir? (Çəki: 1)

- ☒ təsərrüfat-iqtisadi
- ☐ mədəni inkişafını
- ☐ texniki inkişafını
- ☐ elmi inkişafını
- ☐ bədii incəsənətini

Sual: Hansı sahənin dizaynı bütün informasiyasına əsasən qrafiki təsvirin qurulmasının kifayət qədər öz sərt qaydaları vardır? (Çəki: 1)

- ☐ landşaft dizaynı
- ☐ mətbəə dizaynı
- ☐ memarlıq dizaynı
- ☒ kompüter dizaynı
- ☐ incəsənət dizaynı

Sual: Art dizayn yaradıcılığı dekorativ tətbiqi incəsənətin nəyini tərənnüm edir? (Çəki: 1)

- ☐ modern stilinin ideyalarını
- ☐ klassik stilinin ideyalarını
- ☐ idman stilinin ideyalarını
- ☒ avanqard axının ideyalarını
- ☐ modanın ideyalarını

Ad	0302
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Cəmiyyətin həyatında layihə fəaliyyəti ilə bağlı olan təsərrüfatın, iqtisadiyyatın və xüsusilə hansı sahənin kompleks təzahürü baş verdi? (Çəki: 1)

- ☐ mədəniyyətin
- ☐ istehsalın
- ☐ texnologiyanın
- ☒ incəsənətin
- ☐ konstruksiyanın

Sual: Latin dilində işlənən “designare” terminin mənası nədir? (Çəki: 1)

- ☒ müəyyən etmək, işarə etmək
- ☐ işarə etmək, ideyalar
- ☐ rəsmlər, ornamentlər
- ☐ fiqurlar, işarələr
- ☐ müəyyənləşdirmək, çertyoj çəkmək

Sual: İtalyan dilində “disegno” terminin mənası nədir? (Çəki: 1)

- ☐ layihələr, bədii fiqurlar
- ☐ rəsmlər, həndəsi fiqurlar
- ☐ ideyalar, həndəsi fiqurlar
- ☐ işarələr, ornamentlər
- ☒ layihələr, rəsmlər və əsas ideyalar

Sual: Geyim dizaynında istifadə edilən “pret-a-porte” terminin mənası nədir? (Çəki: 1)

- ☒ kütləvi və seriyalı kolleksiyalar
- ☐ geyimin yeni modelləri
- ☐ müxtəlif təyinatlı geyimlər
- ☐ geyim və aksesuarlar
- ☐ geyimin yeni stilləri

Sual: Art dizaynın əsas xüsusiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ geyimin ergonomikasının yaradılması
- ☐ estetik geyimin yaradılması
- ☒ bədii təəsüratın yaradılması
- ☐ yaraşıqlı görkəmin yaradılması
- ☐ geyimin formasının təşkili

Sual: İbtidai insanlar təkcə daşdan deyil, həm də ovladıqları balıq və heyvanların sümüklərindən nə üçün istifadə edirdilər? (Çəki: 1)

- ☐ ev işləri üçün
- ☒ alətlər üçün
- ☐ məişət üçün

- ☐ müxtəlif məqsədlər üçün
 - ☐ oxların hazırlanması üçün
-

Sual: İkinci qatın elementi istehsal edilən məmulatların konstruktiv həllinə, istehsal texnologiyasına, materiallara, iqtisadi məqsədəuyğunluğu və komplektləşdirici elementlərin nəyinin həll edilməsinə aiddir? (Çəki: 1)

- ☐ sosial iqtisadi
 - ☒ problemlərinin
 - ☐ kompozisiyasının
 - ☐ təhlükəsizlik
 - ☐ konstruktiv
-

Sual: Üçüncü qat marketinqlə bağlı olan istehsal məsələləri və sosial aspektləri, modanın tendensiyası, məhsulun təqdim edilməsi, onun reklamı, dəriyə istehlakçıdan nəyə doğru və i.a. əlaqələri ilə bağlıdır? (Çəki: 1)

- ☐ keyfiyyətin nəzarətinə
 - ☐ gigiyenik tələblərinə
 - ☒ istehsalçıya doğru
 - ☐ istismar dövrünə
 - ☐ istismar xassəsinə
-

Sual: Orjinal mühəndis həlli olan yeni texnologiyayı daxil etməklə dizayn rəqabət qabiliyyətinin nəyi kimi qəbul edilmişdir? (Çəki: 1)

- ☐ ayrılmaz hissəsi
 - ☐ ayrılmaz göstəricisi
 - ☐ ayrılmaz üstünlüyü
 - ☐ mühüm göstərici
 - ☒ ayrılmaz faktoru
-

Sual: Hansı sahənin dizaynı istehlak predmetlərin istehsalı kütləvi xarakter daşıyır? (Çəki: 1)

- ☐ yüngül sənaye
 - ☒ sənaye dizaynı
 - ☐ cihaz qayırma
 - ☐ maşınqayırma
 - ☐ metallurgiya
-

Sual: Hansı sahənin dizaynı çox əsrlik ənənələrin davamçısıdır və geniş yayılmış dizayner yaradıcılığının növlərindən biridir? (Çəki: 1)

- ☐ rəssamlıq
 - ☐ boyakarlıq
 - ☒ qrafiki dizayn
 - ☐ dekorativ incəsənət
 - ☐ ornament dizaynı
-

Sual: Hansı dizayn sahəsinin ictimai, yaşayış, sənaye binaların interyerin layihə üsullarının öz xüsusiyyətləri vardır? (Çəki: 1)

- ☐ interyer dizaynı
- ☐ eksteryer dizaynı
- ☐ landşaft dizaynı
- ☐ sərgi dizaynı

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Kanon tipli istehsalın layihələndirilməsini necə adlandırırlar? (Çəki: 1)

- ☒ prototip
- ☐ texnoloji
- ☐ konstruktor
- ☐ ilkin
- ☐ bədii- estetik

Sual: Müxtəlif region mədəniyyətlərinin qarşılıqlı anlayışı və zənginliyi nə vaxt baş vermişdi? (Çəki: 1)

- ☐ XX əsrin ortasında
- ☒ XIX əsrin I yarısında
- ☐ XIX əsrin II yarısında
- ☐ XX əsrin sonunda
- ☐ XIX əsrin ortasında

Sual: Sənaye dizaynı nə vaxt yaranmışdır? (Çəki: 1)

- ☐ XX əsrin sonunda
- ☐ XIX əsrin ortasında
- ☒ XX əsrin əvvəllərində
- ☐ XIX əsrin əvvəllərində
- ☐ XX əsrin ortasında

Sual: Beynəlxalq sənaye dizaynının şurası neçənci ildə təşkil edilmişdir? (Çəki: 1)

- ☐ 1952
- ☐ 1958
- ☐ 1951
- ☒ 1957
- ☐ 1970

Sual: Dizayn layihələndirilməsi hansı sənayenin geniş dairədə obyekt və məmulatlarını əhatə edir? (Çəki: 1)

- ☐ B qrupu
- ☐ D qrupu
- ☐ E qrupu
- ☐ C qrupu
- ☒ A qrupu

Sual: Şəhərlərdə küçə və meydanların istismar səviyyəsinin yüksəldilməsi necə adlanır? (Çəki: 1)

- ☐ küçə və meydanların layihələndirilməsi
 - ☒ landşaft dizaynı
 - ☐ küçə parkların bədii layihələndirilməsi
 - ☐ park və meydanların dizaynı
 - ☐ küçə və parkların yaşıllaşdırılması
-

Sual: Ergonomika təhsilinə nail olmaq üçün layihəçi dizayner buna necə yanaşmalıdır? (Çəki: 1)

- ☐ hərtərəfli
 - ☒ sistemli
 - ☐ diqqətli
 - ☐ obyektiv
 - ☐ savadlı
-

Sual: Dizayner yaradıcılığı ən müxtəlif sahələri və müxtəlif nəyi əhatə edir? (Çəki: 1)

- ☐ əməliyyatları
 - ☐ avadanlıqları
 - ☐ texnologiyaları
 - ☒ məmulatları
 - ☐ layihələri
-

Sual: 1985-ci ildə Amerika dizaynerlər cəmiyyətinin sədri Kuper Vuding açıq elan etmişdir ki, mənim istehsal etdiyim məhsul kimlərin xoşuna gəldiyindən əl üstü satılır? (Çəki: 1)

- ☐ ehtiyacı olanlar
 - ☐ zövqünə uyğun olanların
 - ☐ istehlakçıların
 - ☐ alıcıların
 - ☒ adamların
-

Sual: Hansı dizaynın nəzəriyyəçisi tərəfindən XIX və XX əsrlərin sərhədlərində geyim və aksesuarların dizaynını formalaşmışdır? (Çəki: 1)

- ☒ memar X.Van de Valde
 - ☐ rəssam E.A.Yakovlev
 - ☐ dizayner Bartelemi Timonye
 - ☐ memar Kristofer Solye
 - ☐ rəssam Filo Reminqton
-

Sual: Moskva Dövlət Dizayn və Texnologiya Universitetində neçənci ildən etibarən kostyumun və aksesuarların dizaynı üzrə ixtisasçıların hazırlanmasına başlamışlar? (Çəki: 1)

- ☐ 1997-ci ildən
 - ☐ 1998-ci ildən
 - ☒ 1994-cü ildən
 - ☐ 1992-ci ildən
 - ☐ 1993-cü ildən
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	7
Maksimal faiz	7

Sual: ABŞ-da, Böyük Britaniya və digər inkişaf etmiş ölkələrdə ergonomika hansı texnikanın istehsal edilməsindən etibarən inkişaf etməyə başlamışdır? (Çəki: 1)

- ☒ hərbi
- ☐ mülki
- ☐ səhiyyə
- ☐ maşınqayırma
- ☐ nəqliyyat

Sual: Ergonomikanın məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ insanın funksional imkanlarının öyrənilməsi
- ☒ insan fəaliyyətinin effektivliyi və keyfiyyətinin yüksəldilməsi
- ☐ insanın həyat fəaliyyətinin qanunauyğunluqlarının öyrənilməsi
- ☐ insanın yüksək əmək qabiliyyətinin daha da artırılması
- ☐ insanın kompleks funksional imkanlarının öyrənilməsi

Sual: 1970-ci illər ergonomikanın inkişafının hansı dövrü sayılır? (Çəki: 1)

- ☒ istehlak mallar və xidmətlər
- ☐ xüsusi geyimlər
- ☐ ətraf mühit
- ☐ məişət mebellər
- ☐ texniki cihazlar

Sual: X. Van de Valde məmulatın texniki və bədii istehsalının yaradılmasının nəyini təklif etmişdir? (Çəki: 1)

- ☐ vacib olduğunu
- ☐ mühüm olduğunu
- ☐ bədii layihəsini
- ☐ texniki estetikanı
- ☒ zərurətini

Sual: 1994-cü ildən etibarən Moskva Dövlət Dizayn və texnologiya Universitetində kostyumun və aksesuarların hansı ixtisasçıların hazırlanmasına başlanmışlar? (Çəki: 1)

- ☐ bədii layihələndirmə
- ☒ dizayn üzrə ixtisaslaşmaların
- ☐ kostyumun bədii layihələndirilməsi
- ☐ aksesuarların bədii layihələndirilməsi
- ☐ geyimin bədii layihələndirilməsi

Sual: Ergonomika, elmi fənn kimi insanın texniki və təbiət elmləri ilə bağlı aparılan tədqiqat işlərinin nəyinə əsaslanır? (Çəki: 1)

- ☒ sintezinə
- ☐ nəticələrinə
- ☐ təhlilinə
- ☐ göstəricilərinə
- ☐ rəqəmlərinə

Sual: İnsan fiqurunun forması ilə iş yerlərinin ölçüləri arasında nisbətlərin müəyyən edilməsi üçün hansı üsulundan istifadə edilir? (Çəki: 1)

- ☐ antropometrik üsuldən
- ☐ fotoqrammetriyadan
- ☒ somatoqrafiyadan
- ☐ sterofotoqrammetriyadan
- ☐ qaloqramdan

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Erqonomik məsələlərin həll edilməsi üçün insanın hansı faktorundan istifadə edilməlidir? (Çəki: 1)

- ☐ psixoloji
- ☐ fizioloji
- ☐ anatomik
- ☒ kompleks
- ☐ antropometrik

Sual: Predmetlərin layihələndirilməsi və istehsalı hansı faktorlara əsaslanır? (Çəki: 1)

- ☐ cədvəl və dəlillərə
- ☐ məlumat və ölçülərə
- ☐ göstərici və informasiyaya
- ☐ metodiki göstərişlərə
- ☒ informasiya və metodologiyaya

Sual: Layihəçi-dizayner incəsənətlə formanın əmələgətirmə faktorları arasında hansı vəziyyəti yaradır? (Çəki: 1)

- ☒ balans
- ☐ erqonomikanı
- ☐ insan faktorunu
- ☐ konstruktivliyi
- ☐ texnolojiliyi

Sual: 1960-cı illərdə erqonomikadan daha çox hansı sahələrin layihələrində istifadə edilirdi? (Çəki: 1)

- ☒ nəqliyyat və avadanlıq
 - ☐ maşın və texnika
 - ☐ məişət cihazları
 - ☐ dəzgah maşınlar
 - ☐ qurğu və tərtibatlar
-

Sual: Hava və dəniz donanmasında baş verən bir çox bədbəxt hadisələrin səbəbi hansı faktordır? (Çəki: 1)

- ☐ avtomobil
 - ☒ insan
 - ☐ maşın
 - ☐ gəmi
 - ☐ təyyarə
-

Sual: 1971-ci ildə dizaynın müəyyənləşdirilməsinə dair yeni qəbul edilmiş qərarında məmulatların əldə edilən yüksək istehlak estetik, xassələrini optimallaşdırmaq insanın cəmiyyət nəyini təmin edilməsini göstərirdi? (Çəki: 1)

- ☒ əlaqələrini
 - ☐ davranışını
 - ☐ estetik keyfiyyətini
 - ☐ mədəniyyətini
 - ☐ inkişafını
-

Sual: Sənaye dizaynına daxil olan qab-qacaq, mətbəx predmetlərin layihələndirilməsində sənətkar istehsalçıların nəyi vardır? (Çəki: 1)

- ☒ dərin kökləri
 - ☐ yüksək peşəkarlığı
 - ☐ yüksək təcrübəsi
 - ☐ yüksək yaradıcılığı
 - ☐ yüksək ustalığı
-

Sual: Qrafik dizayn çox əsrlik ənənələrin davamçısıdır və geniş yayılmış dizaynerlərin nəyindən biridir? (Çəki: 1)

- ☐ bədii qrafikasından
 - ☐ bədii layihələndirilməsindən
 - ☒ yaradıcılığının növlərindən
 - ☐ konstruktiv xassələrindən
 - ☐ spesifik xassələrindən
-

Sual: Kostyum dizaynı bu sahədə son zamanlar geniş nə etməyə başlamışdır? (Çəki: 1)

- ☐ geyimin bədii layihələndirilməsinə başlamışdır
 - ☐ müxtəlif çeşidli geyimlərin formalaşdırılmasının geniş istifadəsi
 - ☒ geniş istifadə edilməsinə başlamışdır
 - ☐ uşaq geyimlərin istehsalında dizayndan istifadə edilməsi
 - ☐ qadın geyimlərin istehsalında dizayndan istifadə edilməsi
-

Sual: Art-dizayn yaradıcılığı dekorativ tətbiqi incəsənətin və avanqard axının ideyalarının nə edilməsi deməkdir? (Çəki: 1)

- ☐ bədii formaların yaradılması
 - ☐ modanın istiqamətinin nəzərə alınması
 - ☐ yeni texnologiyadan istifadə edilməsi
 - ☒ həyata keçirilməsi və istifadə edilməsi
 - ☐ bədii obrazın yaradılması
-

Sual: Ergonomika insanın əmək prosesində hansı imkanlarını öyrənir? (Çəki: 1)

- ☐ antropometrik

- ☐ fizioloji
- ☐ psixoloji
- ☐ psixo-fizioloji
- ☒ funksional

Sual: Erqonomik məsələlərin həll edilməsi üçün insanın həyat fəaliyyətinin hansı faktorlarından istifadə edilir? (Çəki: 1)

- ☐ müxtəlif dəlillərdən
- ☒ kompleks
- ☐ ayrı-ayrı göstəricilərdən
- ☐ səmərəli göstəricilərdən
- ☐ obyektiv göstəricilərdən

Sual: Erqonomikada somatoqrafiya üsulundan istifadə edilməsi ona hansı təsiri göstərir? (Çəki: 1)

- ☐ əmək tutumunu artırır
- ☐ istifadəsini mürəkkəbləşdirir
- ☐ yüksək dəqiqliyi təmin etmir
- ☒ effektivliyini çətinləşdirir
- ☐ çətinliklər göstərir

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dizaynın təbii elmi əsasını təşkil edən nədir? (Çəki: 1)

- ☐ bədii layihələndirmə
- ☐ informasiya
- ☒ erqonomika
- ☐ avtomatlaşdırma
- ☐ kompyüter texnologiyası

Sual: 1980-cı illər erqonomikanın inkişafının hansı dövrü sayılır? (Çəki: 1)

- ☐ təyyarə
- ☐ optik cihaz
- ☐ velosiped
- ☐ avtomobil
- ☒ kompüter

Sual: Tibb avadanlıqların dizaynına xas olan spesifik xüsusiyyətləri əlil və yaşlılar üçün hazırlanan nədən ibarətdir? (Çəki: 1)

- ☐ cihazlardan
- ☐ məmulatlardan
- ☒ məişət əşyalarından
- ☐ xüsusi predmetlərdən

☐ qab-qacaqdan

Sual: Neçənci ildə Moskvada rəssamlıq məktəbində texniki estetik dizayn ixtisası üzrə mütəxəssislərin hazırlığına başlanmışdır? (Çəki: 1)

- ☒ 1920-ci ildə
 - ☐ 1922-ci ildə
 - ☐ 1921-ci ildə
 - ☐ 1924-cü ildə
 - ☐ 1925-ci ildə
-

Sual: Ergonomikada yastı manikənlərdən istifadə olunması əmək tutumu səviyyəsinə hansı təsir göstərir? (Çəki: 1)

- ☐ əmək tutumunu normallaşdırır
 - ☐ əmək tutumu yüksəlir
 - ☐ əmək tutumu qeyri-normal olur
 - ☐ əmək tutumu qeyri-bərabər olur
 - ☒ əmək tutumu azalır
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Predmetin əl üsulu ilə layihələndirilməsi və istehsal edilməsinin prosesləri bir tərəfdən intusiyaya, digər tərəfdən isə nələrə əsaslanır? (Çəki: 1)

- ☐ standartların tələblərinə
 - ☐ texnoloji əməliyyatlarına
 - ☐ dizayn layihələndirilməsinə
 - ☐ insan faktorlarına
 - ☒ informasiyaya və metodologiya
-

Sual: Məişət mühitinin, ofis və idarələrin təşkil edilməsi, elektron təchizatı da insan həyatının hansı səviyyəsinin imkanı daxilindədir? (Çəki: 1)

- ☐ keyfiyyət səviyyəsinin
 - ☐ sosial psixoloji səviyyəsində
 - ☐ fizioloji faktorların səviyyəsində
 - ☐ antropometrik ölçüləri səviyyəsində
 - ☒ psixo-fizioloji səviyyəsinin
-

Sual: XX əsrin başlanmasından əvvəl insanla əl aləti və silahı, XX əsrin birinci yarısında isə maşın dazgahı, mexanizm, nəqliyyat vasitələri arasında olan əlaqələrinə dair məqsəduyğun hansı işləri aparıldı? (Çəki: 1)

- ☐ kəşfiyyat işlərini
- ☐ rekonstruksiya işlərini
- ☒ tədqiqat işlərini

- ☐ layihələndirmə işlərini
- ☐ erqonomik işlərini

Sual: Məmulatların arzu edilən xüsusiyyətləri təhlükəsizliyi və estetik cəhətdən necə olması deməkdir? (Çəki: 1)

- ☐ məqsədə uyğun olması
- ☐ tələblərə uyğun
- ☐ standartla uyğun
- ☒ mükəmməl olması
- ☐ etibarlı olması

Sual: B. e. 4 min il əvvəl papirusdan Hindistanda, Çində və Misirdə nə istehsal edilirdi? (Çəki: 1)

- ☐ xalçalar
- ☐ döşəmələr
- ☒ parçalar
- ☐ dayaqlar
- ☐ örtüklər

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Əl yaradıcılığının fəaliyyəti və predmet istehsalı üçün istifadə edilən avadanlıqların göstəriciləri nə ilə bağlıdır? (Çəki: 1)

- ☐ psixologiya ilə bağlıdır
- ☒ insan faktorları ilə bağlıdır
- ☐ antropometriya ilə bağlıdır
- ☐ erqonomika ilə bağlıdır
- ☐ fiziologiya ilə bağlıdır

Sual: İndiki dövrdə ətraf mühitin aqresivliyi və baş verən bədbəxt hadisələr insanın texniki vasitələrindən imtina deyil, bunların əksəriyyəti nə ilə bağlıdır? (Çəki: 1)

- ☐ erqonomik faktoru ilə
- ☐ texnoloji faktoru ilə
- ☐ antropometrik faktoru ilə
- ☒ insan faktoru ilə
- ☐ psixoloji faktoru ilə

Sual: 0 il bundan əvvəl hansı dizaynın pionerlərin yaradıcılığı sayəsində insan faktorunun rolunu və əhəmiyyətini nəzərə alan mühitin formalaşması məsələsi bunlara müasir yanaşılmasının təməlini qoydu? (Çəki: 1)

- ☒ klassik dizaynın
- ☐ bədii layihələndirmənin
- ☐ bədii yaradıcılığın

- ☐ texniki estetikanın
 - ☐ erqonomikanın
-

Sual: İkinci cahan müharibəsindən sonra, insan faktoru ayrılaraq nəyə çevrilmişdir? (Çəki: 1)

- ☐ maşın-mühit sistemine
 - ☐ predmet aləminə
 - ☐ kompleks faktorlara
 - ☒ müstəqil elmi fənnə
 - ☐ sosial psixoloji faktorlara
-

Sual: 40 min il bundan əvvəl bəşəriyyətin inkişafında sıçrayış baş verdi, bu sıçrayışa səbəb nə idi? (Çəki: 1)

- ☒ dil ünsiyyəti olmuşdur
 - ☐ mağarada çəkilmiş cizgilərdə heyvan təsvirinin olması
 - ☐ insanlar bir-biri ilə ünsiyyəti obrazlarla yaradırdılar
 - ☐ insanlar instinq düşünməsini qurmağa başladılar
 - ☐ insanların bir-birini sevməsi
-

Sual: Rusiyanın hansı dövlət ədəbiyyat və incəsənət laureatı dizaynın keçdiyi yolu və onun xüsusiyyətlərini təhlil etmişdir? (Çəki: 1)

- ☐ A.D.İvanov
 - ☒ N.V.Voronov
 - ☐ A.P.Fyodorov
 - ☐ T.U.Zaxarov
 - ☐ S.P.Nikolayev
-

Sual: Dizayn, onun tarixi, ətraf mühiti, əmək fəaliyyəti nəticəsində predmetlərin nəyi ilə bağlıdır? (Çəki: 1)

- ☐ estetikliyi ilə
 - ☐ səliqəliliyi ilə
 - ☐ xarici görünüşü ilə
 - ☐ keyfiyyətli olması ilə
 - ☒ istehsalı ilə
-

Sual: Gildən qabların, misdən isə məmulatların hazırlanması hansı vaxtdan başlanmışdır? (Çəki: 1)

- ☒ b.e. 8 min il əvvəl
 - ☐ b.e. 6 min il əvvəl
 - ☐ b.e. 7 min il əvvəl
 - ☐ b.e. 9 min il əvvəl
 - ☐ b.e. 10 min il əvvəl
-

Sual: Məmulatların misdən hazırlanması əvvəllər "soyuq döymə" yolu ilə, sonralar isə hansı vasitə ilə yerinə yetirilirdi? (Çəki: 1)

- ☐ emal yolu ilə
 - ☒ əritmə vasitəsilə
 - ☐ kimyəvi yolla
 - ☐ texnoloji vasitə ilə
 - ☐ fiziki yolla
-

Sual: Misirdə bir çox hallarda istehsal edilən predmetlərin möhkəmliyi istehlak tələblərinə uyğun gəlmədikdə bunlara nə əlavə olunurdu? (Çəki: 1)

- ☐ pərçim elementləri
- ☐ yapışdırıcı elementlər
- ☐ tikmə elementləri
- ☒ bərkidici elementlər
- ☐ birləşdirmə elementləri

Sual: Misirdə yığma konstruksiyası nələr istehsal olunurdu? (Çəki: 1)

- ☐ stullar
- ☐ divanlar
- ☐ rəflər
- ☐ çarpayılar
- ☒ mebellər

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Əl işlərin yaradıcılığı və avadanlıqların fəaliyyətinin göstəriciləri bir-biri ilə necə bağlıdır? (Çəki: 1)

- ☐ texniki göstəriciləri ilə
- ☒ funksional faktorları ilə
- ☐ konstruktiv göstəriciləri ilə
- ☐ iqtisadi göstəriciləri ilə
- ☐ gigiyenik göstəriciləri ilə

Sual: Layihəçi dizayner sanki incəsənətlə formanın əmələgətirmə faktorları arasında nə yaradır? (Çəki: 1)

- ☒ balans yaradır
- ☐ ifadəli obraz yaradır
- ☐ bədii və texniki əlaqəni yaradır
- ☐ formanın əmələ gəlməsini yaradır
- ☐ layihələndirmə proseslərini yaradır

Sual: Faktorların rolu nə qədər yüksəkdirsə hansı obyektin layihələndirilməsi də bir o qədər yüksək olur? (Çəki: 1)

- ☐ predmetlərin layihələndirilməsi
- ☐ antropotexnikanın layihələndirilməsi
- ☒ texniki obyektin layihələndirilməsi
- ☐ dəzgahların layihələndirilməsi
- ☐ nəqliyyat vasitələrin layihələndirilməsi

Sual: İnsanın anatomik, fizioloji, psixoloji faktorları olan maşın mühitilə kantaktının nəyinə təsir göstərir? (Çəki: 1)

- ☐ keyfiyyətinə
- ☒ effektivə
- ☐ konstruksiyasına
- ☐ antropotexnikasına
- ☐ maşın mexanizminə

Sual: Praktiki məqsədlə insan əlinin gördüyü yaradıcılıq işinin məqsədi necə ola bilər? (Çəki: 1)

- ☐ səliqəli ola bilər
- ☐ yaraşıqlı ola bilər
- ☒ müxtəlif ola bilər
- ☐ gözəl ola bilər
- ☐ estetik ola bilər

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: On beş min il əvvəl ibtidai insan tərəfindən mağarada çəkilmiş rəsm cizgilərində nə təsvir edilir? (Çəki: 1)

- ☐ insanların rəqs etməsi
- ☐ insanların məişəti
- ☐ insanların əmək alətləri
- ☐ müxtəlif heyvanlar
- ☒ heyvanların ovlanma qaydası

Sual: Ox və kamanın kəşfi hansı dövrdə baş vermişdir? (Çəki: 1)

- ☐ neolit
- ☐ poliolit
- ☐ mis
- ☒ mezolit
- ☐ tunc

Sual: XVII əsrədək ox və kamandan daha nə məqsədlə istifadə edilirdi? (Çəki: 1)

- ☐ əşyaların cilalanması və pardaqlanması
- ☐ müxtəlif əşyaların hazırlanması və emalı
- ☐ məişət əşyalarının hazırlanması
- ☐ əmək alətlərinin istehsal edilməsi
- ☒ əşyalarda dəşiklərin açılması və musiqi alətlərinin hazırlanması

Sual: İnsan bütün informasiyanın neçə faizdən çoxunu analizatorun sayəsində alır? (Çəki: 1)

- ☐ 60
- ☒ 80

- ☐ 50
☐ 70
☐ 90

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İstehsal edilən predmetin gözəlliyinə verilən tələblər nə vaxtdan başlanmışdır? (Çəki: 1)

- ☐ e.ə. 9-6 min il əvvəl
☐ e.ə. 7-3 min il əvvəl
☒ e.ə. 10-8 min il əvvəl
☐ e.ə. 8-4 min il əvvəl
☐ e.ə. 12-6 min il əvvəl

Sual: Təkərlərin ixtirası hansı dövrdən başlanmışdır? (Çəki: 1)

- ☒ e.ə. 4 min il əvvəl
☐ e.ə. 5 min il əvvəl
☐ e.ə. 2 min il əvvəl
☐ e.ə. 6 min il əvvəl
☐ e.ə. 3 min il əvvəl

Sual: Bir çox məişət əşyalarından ilk dəfə hansı dövrdə istifadə edilmişdir? (Çəki: 1)

- ☐ e.ə. 6 min il əvvəl
☐ e.ə. 3 min il əvvəl
☐ e.ə. 5 min il əvvəl
☒ e.ə. 2 min il əvvəl
☐ e.ə. 4 min il əvvəl

Sual: Müəyyən məkan mühitinin təşkil edilməsi dizayn yaradıcılığının prioritet nəyindən biridir? (Çəki: 1)

- ☒ obyektlərindən
☐ məsələlərindən
☐ layihələrindən
☐ proseslərindən
☐ elementlərindən

Sual: Məmulatların bədii konstruksiyasının intensiv inkişafı dövründə tətbiqi qrafikasına dizaynlı yanaşılması neçənci ildə baş vermişdir? (Çəki: 1)

- ☐ 1965
☐ 1970
☒ 1960
☐ 1962
☐ 1964
-

Sual: Erqonomika üzvü surətdə nə ilə bağlıdır? (Çəki: 1)

- ☐ əməliyyatlarla
- ☐ texnologiya ilə
- ☐ optik cihazlarla
- ☐ texnika ilə
- ☒ dizaynla

Sual: Erqonomik sistem vahid məqsədlə birləşdirilmiş qarşılıqlı faktorların və nəyin uyğunlaşdırılması deməkdir? (Çəki: 1)

- ☐ istehsal texnologiyasının
- ☐ predmetin konstruksiyasının
- ☐ insanla avadanlığın
- ☐ predmetlə materialın
- ☒ komponentlərin

Sual: Erqonomikada maşın və alətlərin fəaliyyəti məmulat, predmet, materialın, enerjinin informasiyasının məqsəduyğun dəyişməsi üçün təyin olunmuş istənilən nələrle bağlıdır? (Çəki: 1)

- ☒ texniki qurğu və alətlə bağlıdır
- ☐ texnoloji proseslərlə
- ☐ predmetin istehsalı ilə
- ☐ texnoloji avadanlıqlarla
- ☐ informasiyanın düzgün olması ilə

Sual: Erqonomik tələblər insanın operator fəaliyyətinin optimallaşdırılması məqsədilə onun sosial-psixoloji, psixoloji, antropoloji, psixoloji və gigiyenik imkanlarını nəzərə almaqla nəyin sistemində verilən tələblərdən ibarətdir? (Çəki: 1)

- ☐ operator fəaliyyətinə
- ☒ insan-maşın-mühiti
- ☐ sosial psixoloji fəaliyyətinə
- ☐ insanın əmək fəaliyyətinə
- ☐ təcrübə fəaliyyətinə

Sual: Erqonomika, elmi fənn kimi insan və cəmiyyətin texniki və təbiət elmləri ilə bağlı tədqiqat işlərinin nəyinə əsaslanır? (Çəki: 1)

- ☐ nəticələrinə
- ☐ göstəricilərinə
- ☒ sintezinə
- ☐ dəqiqliyinə
- ☐ təhlilinə

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İstehsalatda istifadə edilən texniki vasitələr əmək proseslərinə hansı təsir göstərir? (Çəki: 1)

- ☐ keyfiyyəti yaxşılaşdırır
 - ☐ məhsuldarlığı artırır
 - ☐ qənaətcil edir
 - ☒ sürətləndirir
 - ☐ itgiləri artırır
-

Sual: Tanınmış tarixçi N.V. Varonov dizaynın hansı göstəricilərini müəyyən etmişdir? (Çəki: 1)

- ☒ əlamət və kriteriyalarını
 - ☐ əsas parametrlərini
 - ☐ iqtisadi göstəricilərini
 - ☐ keyfiyyət göstəricilərini
 - ☐ konstruktiv xassələrini
-

Sual: Predmetin dizayn layihələndirilməsinin fundamental məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ iqtisadi cəhətdən səmərəli
 - ☒ faydalı, rahat və gözəl
 - ☐ istehsalın mexanikləşməsi
 - ☐ rahat və gigiyenikliyi
 - ☐ istismar rahatlığı
-

Sual: Məmulatları ilk dəfə hansı dövrdə gildən və misdən istehsal etmişlər? (Çəki: 1)

- ☐ e.ə. 6 min il əvvəl
 - ☒ e.ə. 4 min il əvvəl
 - ☐ e.ə. 3 min il əvvəl
 - ☐ e.ə. 5 min il əvvəl
 - ☐ e.ə. 2 min il əvvəl
-

Sual: Azərbaycanda, Çində və Misirdə ilk dəfə hansı dövrdə məmulatların istehsalında bürüncdən, gümüşdən və qızıldan istifadə etmişlər? (Çəki: 1)

- ☐ e.ə. 4 min il əvvəl
 - ☐ e.ə. 5 min il əvvəl
 - ☒ e.ə. 3 min il əvvəl
 - ☐ e.ə. 7 min il əvvəl
 - ☐ e.ə. 2 min il əvvəl
-

Sual: Ergonomik xüsusiyyətlər nəyin xüsusiyyətlərini əks etdirir? (Çəki: 1)

- ☒ məmulatların
 - ☐ əməliyyatların
 - ☐ texnikanın
 - ☐ texnologiyanın
 - ☐ cihazların
-

Sual: Texniki və təbiət elmləri ilə bağlı aparılan elmi-tədqiqat işləri tib və texniki elmlər çərçivəsində aparılır və harada istifadə edilir? (Çəki: 1)

- ☐ texnikada
- ☐ texnologiyada

- ☐ təşkilati işlərdə
- ☒ erqonomikada
- ☐ insan-maşın sistemində

Sual: Erqonomik məsələlərin həll edilməsi üçün insanın həyat fəaliyyətinin nəyindən istifadə edilir? (Çəki: 1)

- ☐ maşınla əlaqəsindən
- ☐ praktiki təcrübəsindən
- ☐ insanın yaddaşından
- ☐ onun qavrama qabiliyyətindən
- ☒ kompleks faktorlarından

Sual: Sosial-psixoloji faktorlar maşının icraçı yerlərinin təşkili və bunların qarşılıqlı hərəkəti, həm də obyektə idarə edən insan qrupu ilə birgə nəyinin müəyyən edilməsi? (Çəki: 1)

- ☒ fəaliyyətinin
- ☐ insanın maşınla qarşılıqlı hərəkətinin
- ☐ maşının icraçı yerlərinin
- ☐ insan qrupunun idarə edilməsini
- ☐ maşının insanla qarşılıqlı hərəkəti

Sual: Antropometrik faktorlar avadanlığın və elementlərin quruluşu, forması və ölçüləri və nəyin kütləsinin müəyyən edilməsi? (Çəki: 1)

- ☐ avadanlıqların
- ☒ insan bədəninin
- ☐ avadanlıqların icraçı elementlərinin
- ☐ insan bədən formasının müəyyən edilməsi
- ☐ insan bədəninin antropometrik ölçüləri

Sual: Psixoloji faktor avadanlığın, texnoloji proseslərin və onun ətraf mühitinə uyğunluğu, insanın yaddaşı, təfəkkürü, qavrama qabiliyyəti, onun əldə etdiyi nəyin möhkəmlənməsidir? (Çəki: 1)

- ☐ texnoloji proseslərin
- ☐ insanın yaddaşının
- ☒ təcrübənin möhkəmlənməsi
- ☐ ətraf mühitə uyğunluğu
- ☐ insanın yaddaşı

Sual: Psixofizioloji faktorlar iş zamanı insanın eşitmə, görmə imkanları, predmet mühiti nəyin uyğunluğunun təmin etməlidir? (Çəki: 1)

- ☐ iş şəraitinin təmin edilməsi
- ☐ komfort şəraitin yaradılması
- ☐ insanın görmə imkanları
- ☒ virtual komfortun təmini
- ☐ iş zamanı insanın eşitmə və görməsi

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	

Sual: İstehsal sexlərinin ilk dəfə təşkil edilməsi hansı dövrdən başlamışdır? (Çəki: 1)

- ☐ barokko bədii stil
 - ☐ qotika bədii stil
 - ☐ kubizm modern axını
 - ☐ rokoko bədii stil
 - ☒ renessansdan sonrakı
-

Sual: İstehsal quruluşunun dağıdılması hansı dövrdən başlamışdır? (Çəki: 1)

- ☒ XVI-XVII əsrlərdə
 - ☐ XV-XVI əsrlərdə
 - ☐ XVII-XIX əsrlərdə
 - ☐ XVIII-XIV əsrlərdə
 - ☐ XVI-XVIII əsrlərdə
-

Sual: Paravozun tarixi neçənci ildən başlanır? (Çəki: 1)

- ☐ 1750
 - ☐ 1805
 - ☒ 1769
 - ☐ 1810
 - ☐ 1780
-

Sual: 15 min il bundan əvvəl ibtidai insan tərəfindən mağarada çəkilmiş rəsm cizgilərində nə təsvir edilirdi? (Çəki: 1)

- ☐ insanların rəqs etməsini
 - ☐ insanların məişətini
 - ☐ əmək alətlərini
 - ☐ müxtəlif heyvanları
 - ☒ heyvanı ovlamaq qaydalarını
-

Sual: Dizayn layihələndirilməsində predmetlərin funksional məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ iqtisadi cəhətdən səmərəli
 - ☒ faydalı, gözəl və rahat
 - ☐ istehsalın mexanikləşdirilməsi
 - ☐ rahatlığı və gigiyenikliyi
 - ☐ istehlak rahatlığı
-

Sual: Ox və kamanın kəşfi hansı dövrdə baş vermişdir? (Çəki: 1)

- ☐ neolit
 - ☐ paleolit
 - ☐ mis
 - ☒ mezolit
 - ☐ tunc
-

Sual: Hansı ölkədə b.e. 3 min il əvvəl bürünc dövrü başlanır, eyni zamanda gümüş, qızıl emal edilir və dəmirin istehsal edilməsinə başlanır? (Çəki: 1)

- ☐ Amerika

- ☐ İngiltərə
 - ☐ Almaniya
 - ☒ Azərbaycan
 - ☐ İtaliya
-

Sual: Fizioloji faktorlar insanın fizioloji xüsusiyyətləri, onun qüvvəsi, hərəkət sürəti, biomexanikası, enerji imkanları və istifadə etdiyi nəyin uyğunluğunu təmin etməlidir? (Çəki: 1)

- ☐ antropometrik uyğunluğu
 - ☐ texnoloji əməliyyatların uyğunluğu
 - ☐ fizioloji uyğunluğu
 - ☐ konfortluğun uyğunluğu
 - ☒ avadanlıqla uyğunluğunun
-

Sual: Dinamik antropometrik əlamətlər – bu insan bədəninin fəzada hansı vəziyyətində ölçüləri müəyyən edilir? (Çəki: 1)

- ☐ müstəvi üzərində
 - ☐ yeriən zaman
 - ☐ qaçan zaman
 - ☒ fəzada yerdəyişməsi
 - ☐ dayanan zaman
-

Sual: İnsanın həyat vəziyyətinin aktivliyi, onun işgüzarlığı və sağlamlıq vəziyyəti, ətraf mühitindən və hansı faktorlardan mühüm dərəcədə asılıdır? (Çəki: 1)

- ☐ ətraf mühitdən
 - ☐ havanın təmizliyindən
 - ☐ ətraf qazın tərkibindən
 - ☐ havanın toksikliyindən
 - ☒ gigiyenik faktorlardan
-

Sual: Ətraf mühitin faktorları fizioloji və psixoloji nöqtəyindən bir-birini kompensasiya edə bilər və ya necə ola bilər? (Çəki: 1)

- ☐ bir-birindən ayırmaq olar
 - ☒ bir-birinin üzərinə gəlib güclənə bilər
 - ☐ faktorların hissələrə bölünməsi
 - ☐ fizioloji vəziyyətin nəzərə alınması
 - ☐ bütövün hissələrə bölünməsi
-

Sual: Ətraf mühitin monitorinqinin (nəzarətin) real texniki imkanları və orqanizmin fizioloji vəziyyətinin qeydə alınması, bəzi şərtlərin daxil edilməsini və elementlər üzrə differensiasiyasını yeni nəyi tələb edir? (Çəki: 1)

- ☐ fizioloji vəziyyətin qeydə alınması
 - ☐ gigiyenik faktorları
 - ☒ bütövün hissələrə bölünməsi
 - ☐ ayrı-ayrı elementlərə bölünməsi
 - ☐ hissələrə ayrılması
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	16
Maksimal faiz	16



Sual: 1733-cü ildə İngiltərənin hansı ixtiraçısı toxucu dəzgah üçün yeni məkik konstruksiyasını təklif etmişdir? (Çəki: 1)

- ☐ K. Vuda
- ☐ R. Arkrayd
- ☒ Con Kley
- ☐ Edmund Kortrayd
- ☐ Riçard Robert

Sual: 1825 və 1830-cu illərdə hansı ixtiraçı toxucu maşının avtomatik işləməsi üçün iki patentə layiq görülmüşdür? (Çəki: 1)

- ☐ N. Voronov
- ☐ İ. Polzunov
- ☐ Ceyms Uayt
- ☒ Riçard Robert
- ☐ U. Morris

Sual: İstehsalatda istifadə edilən texniki vasitələrin əmək proseslərinə hansı təsiri vardır? (Çəki: 1)

- ☐ keyfiyyəti yaxşılaşdırır
- ☐ məhsuldarlığı artırır
- ☐ qənaətcil edir
- ☒ sürətləndirir və yüngülləşdirir
- ☐ itkiləri azaldır

Sual: Tanınmış tarixçi N.V.Voronov dizaynın hansı göstəricilərini müəyyən etmişdir? (Çəki: 1)

- ☒ əlamət və kriteriyalarını
- ☐ əsas parametrlərini
- ☐ iqtisadi göstəricilərini
- ☐ keyfiyyət göstəricilərini
- ☐ konstruktiv xassələrini

Sual: İstehsal edilən predmetlərin gözəlliyinə verilən tələblər nə vaxtdan başlanmışdır? (Çəki: 1)

- ☐ b.e. 9-6 min il əvvəl
- ☐ b.e. 7-3 min il əvvəl
- ☒ b.e. 10-8 min il əvvəl
- ☐ b.e. 8-4 min il əvvəl
- ☐ b.e. 12-6 min il əvvəl

Sual: Məişət əşyalarının bəzədilməsi məqsədilə ilk dəfə hansı predmetlərə ornamentlər vurulmuşdur? (Çəki: 1)

- ☐ əksər ev əşyalarına
- ☐ parça və xalçalara
- ☒ geyim və saxsı qablara
- ☐ pərdə və süfrələrə
- ☐ qapı və pəncərələrə

Sual: XVII əsrədək ox və kamandan istifadə edilməsilə yanaşı sonralar onlardan hansı məqsədlərlə istifadə edilirdi? (Çəki: 1)

- ☐ əşyaların cilalanması və pardaxlanması
 - ☐ müxtəlif əşyaların emal edilməsi
 - ☐ məişət əşyalarının hazırlanması
 - ☐ əmək alətlərinin istehsal edilməsi
 - ☒ əşyalarda dəşiklərin açılması və musiqi alətlərinin hazırlanması
-

Sual: Təkərlərin ixtirası hansı dövrdən başlanmışdır? (Çəki: 1)

- ☒ b.e. 4 min il əvvəl
 - ☐ b.e. 5 min il əvvəl
 - ☐ b.e. 2 min il əvvəl
 - ☐ b.e. 6 min il əvvəl
 - ☐ b.e. 3 min il əvvəl
-

Sual: Məmulatları ilk dəfə hansı dövrdə gildən və misdən istehsal etmişlər? (Çəki: 1)

- ☐ b.e. 6 min il əvvəl
 - ☒ b.e. 4 min il əvvəl
 - ☐ b.e. 3 min il əvvəl
 - ☐ b.e. 5 min il əvvəl
 - ☐ b.e. 2 min il əvvəl
-

Sual: Hindistanda, Çində və Misirdə hansı dövrdə pambıq parçalar istehsal olunurdu? (Çəki: 1)

- ☐ b.e. 2 min il əvvəl
 - ☐ b.e. 6 min il əvvəl
 - ☒ b.e. 4min il əvvəl
 - ☐ b.e. 3 min il əvvəl
 - ☐ b.e. 5 min il əvvəl
-

Sual: Bir çox məişət əşyalarından ilk dəfə hansı dövrdə istifadə etmişlər? (Çəki: 1)

- ☐ b.e. 6 min il əvvəl
 - ☐ b.e. 3 min il əvvəl
 - ☐ b.e. 5 min il əvvəl
 - ☒ b.e. 2 min il əvvəl
 - ☐ b.e. 4min il əvvəl
-

Sual: Gigiyenik faktorlar insanın fəaliyyət göstərdiyi məkanın işıqlandırılması, ətraf qazın, nəmin, təzyiqin, tozun, havanın təmizliyi, toksitliyi, elektromaqnit sahəsinin yaranması, səsküyün, titrəyişin, yükün və nəyin artmasına verilən tələbləri müəyyən edir? (Çəki: 1)

- ☒ tezliyin artmasına
 - ☐ müxtəlif görünüşlü şüaların
 - ☐ səs-küyün artmasına
 - ☐ toksitliyin artmasına
 - ☐ gürultunun artmasına
-

Sual: Bütöv predmet mühiti, onun həcmli fəza formasının quruluşu, bədən ölçüləri, mütənasibliyi və insanın antropometrik nəyinə uyğun gəlməsidir? (Çəki: 1)

- ☐ ölçülərinə
- ☒ əlamətlərinə

- ☐ formasına
- ☐ quruluşuna
- ☐ həcminə

Sual: Erqonomik statik əlamətlər insanın müstəvi üzərində hansı vəziyyətdə öyrənilir? (Çəki: 1)

- ☐ uzanan vəziyyətdə
- ☐ oturan vəziyyətdə
- ☒ müvazinət vəziyyətdə
- ☐ işləyən vəziyyətdə
- ☐ dönən vəziyyətdə

Sual: Ətraf mühitin təsirinin faktorları-kompleks təzahürlərin bir-biri ilə ayrılmazdır, yəni bunlar necədir? (Çəki: 1)

- ☒ inteqraldır
- ☐ birlikdədir
- ☐ bir yerdədir
- ☐ ayrılmazdır
- ☐ qrup şəklindədir

Sual: Gigiyenik faktorların elementlərini nə etmək olar? (Çəki: 1)

- ☐ qruplaşdırmaq olar
- ☐ qrup şəklinə salmaq olar
- ☐ elementləri qruplaşdırmaq olar
- ☒ funksional bloklar üzrə qruplaşdırmaq olar
- ☐ qruplara ayırmaq olar

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İstehsal quruluşunun dağılması (dezinteqrasiyası) hansı dövrdən başlanır? (Çəki: 1)

- ☒ XVI-XVII əsrlərdə
- ☐ XV-XVI əsrlərdə
- ☐ XVII-XIX əsrlərdə
- ☐ XVIII-XV əsrlərdə
- ☐ XVI-XVIII əsrlərdə

Sual: 1888-ci ildə Sənaye sərgisində üçtəkərli avtomobilə olan tələbat hansı vəziyyətdə idi? (Çəki: 1)

- ☐ kifayət qədər idi
- ☐ az idi
- ☒ yox idi
- ☐ orta səviyyədə idi
- ☐ çox idi

Sual: İlk motosikl nə vaxt ixtira olunmuş və sınaqdan çıxarılmışdır? (Çəki: 1)

- ☒ 10 noyabr 1885-ci il
- ☐ 20 dekabr 1870-ci il
- ☐ 12 dekabr 1850-ci il
- ☐ 18 sentyabr 1830-cu il
- ☐ 15 oktyabr 1860-cı il

Sual: Leonardo da Vinçi neçənci ildə yarasa qanadlarına oxşar uçan aparatın modelini layihələndirmişdir? (Çəki: 1)

- ☐ 1480-cı ildə
- ☐ 1477-ci ildə
- ☐ 1470-ci ildə
- ☒ 1490-cı ildə
- ☐ 1460-cı ildə

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Leonardo da Vinçi tərəfindən uçan maşın spiral vinti ilə təmin olunmasının ideyası kimi müasir helikopterin yaradılmasına ruhlandırmışdır? (Çəki: 1)

- ☐ Bencamin Rumfordu
- ☐ M.Mayyeri
- ☒ İ.İ.Sikorskunu
- ☐ Xinnerk Şepezi
- ☐ Qennis Mayyeri

Sual: Maşınqayırma sənayesi hansı dövrdə inqilaba məruz qalır? (Çəki: 1)

- ☐ XVII əsrin sonunda
- ☐ XVI əsrin əvvəlində
- ☐ XVII əsrin ortalarında
- ☒ XVIII əsrin ortasında
- ☐ XVI əsrin sonunda

Sual: Sənət məktəbləri və mühəndis institutları hansı dövrdə yaradılmışdır? (Çəki: 1)

- ☒ XVII əsrin sonunda
- ☐ XVII əsrin ortalarında
- ☐ XVIII əsrin sonunda
- ☐ XVIII əsrin ortalarında
- ☐ XVII əsrin əvvəlində

Sual: İstehsal edilən məmulatların funksiya və konstruksiyasına görə formalaşması bir-birindən asılı olmayan neçə mərhələdən ibarətdir? (Çəki: 1)

- ☐ 3
 - ☒ 4
 - ☐ 5
 - ☐ 2
 - ☐ 6
-

Sual: 1960-cı ildə Avropanın hansı ölkəsi digər ölkələrə nisbətən maşınqayırma çevrilişinə daha tez məruz qalır? (Çəki: 1)

- ☐ Almaniya
 - ☐ İtaliya
 - ☒ İngiltərə
 - ☐ Fransa
 - ☐ Belçika
-

Sual: Karl Bents hansı ildən daxili yanacaqli mühərriklərin tərtibi və istehsalı ilə məşğul olmuşdur? (Çəki: 1)

- ☒ 1871-ci ildə
 - ☐ 1890-cı ildə
 - ☐ 1880-cı ildə
 - ☐ 1870-ci ildə
 - ☐ 1850-ci ildə
-

Sual: Karl Bents ilk üçtəkərli avtomobilin ixtirasına görə kimin tərəfindən patentə layiq görülmüşdür? (Çəki: 1)

- ☐ dövlətin
 - ☒ imperatorun
 - ☐ akademiyanın
 - ☐ ixtira komitəsinin
 - ☐ elmlər akademiyasının
-

Sual: Qotlib Damyler və Vilhelm Maybax neçənci ildə mühərriklər istehsal edən müəssisələrin əsasını qoymuşlar? (Çəki: 1)

- ☐ 1850-ci il
 - ☐ 1890-cı il
 - ☐ 1860-cı il
 - ☐ 1840-cı il
 - ☒ 1882-ci il
-

Sual: Dördtəkərli avtomobil-fayton neçənci ildə hazırlanmışdır? (Çəki: 1)

- ☐ 1840-cı il
 - ☒ 1886-ci ildə
 - ☐ 1850-ci il
 - ☐ 1870-ci il
 - ☐ 1820-ci il
-

Sual: Leonardo da Vinçi hansı illərdə Florensiyada toxuculuq dəzgahının ixtirası üzərində mühüm işlər görmüşdür? (Çəki: 1)

- ☐ 1485-ci illərdə
- ☐ 1480-cı illərdə
- ☐ 1460-cı illərdə

- ☐ 1500-ci illərdə
 - ☒ 1470-ci illərdə
-

Sual: Leonardo da Vinçinin gördüyü tədqiqat işlərinin nəticəsi və təkliflərindən 400 il keçdikdən sonra alim və gəmiçi zabitinin eyni məsələlər üzərində çalışan tədqiqatçıların yaxın idilər? (Çəki: 1)

- ☐ Y.Stolyarov və P.S.Straxov
 - ☒ N.E.Jukovski və A.F.Mojayski
 - ☐ V.L.Kirpiçev və İ.P.İvanov
 - ☐ M.S.Tatlin və T.S.Serqeyev
 - ☐ T.N.Talaşkin və P.M.Maksimov
-

Sual: Leonardo da Vinçi öz dövrünü neçə il qabaqlamışdı? (Çəki: 1)

- ☐ 480 il
 - ☐ 470 il
 - ☐ 500 il
 - ☐ 350 il
 - ☒ 400 il
-

Sual: Paraşütün ixtirası hansı alimə məxsusdur? (Çəki: 1)

- ☐ Con Reskinə
 - ☐ Filo Reminqtona
 - ☒ Leonardo da Vinçiyə
 - ☐ Kasanyer Proqona
 - ☐ Merit Zingərə
-

Sual: "Müasir" insanın nə vaxt yaranmasına dair kimlərin arasında vahid fikir yoxdur? (Çəki: 1)

- ☐ tədqiqatçıların arasında
 - ☒ mütəxəssislərin arasında
 - ☐ dizaynerlər arasında
 - ☐ tarixçilər arasında
 - ☐ araşdırıcıların arasında
-

Sual: Texnika dedikdə bunlara maşınlar, cihazlar, alətlər, digər vasitələr: bina tikili, yol, kanal, nəqliyyat vasitələri, kommunal avadanlıqları mətbəx və yuyucu maşınlar və hansı texniki vasitələri daxildir? (Çəki: 1)

- ☐ kütləvi nəqliyyat vasitələri
 - ☒ şəxsi nəqliyyat vasitələri
 - ☐ məişət texnikası
 - ☐ mətbəx alətləri
 - ☐ istehsal texnikası
-

Sual: Texniki vasitələrinə eyni zamanda texnoloji prosesləri, fəaliyyətin hər hansı avadanlıqları və daha hansılar daxildir? (Çəki: 1)

- ☐ texnoloji avadanlıqlar
 - ☐ istehsal avadanlıqları
 - ☒ digər texniki vasitələr daxildir
 - ☐ avtomat mətbəx cihazları
 - ☐ avtomat qurğular
-

Ad	0803
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İstehsal sexlərinin ilk dəfə integrallaşması hansı bədii stilin dövründən başlanır? (Çəki: 1)

- ☐ borokko
- ☐ qotika
- ☐ kubizm
- ☐ rokoko
- ☒ renesans

Sual: Avtomobilin atası kimlər hesab edilir? (Çəki: 1)

- ☐ Pavel Şilling və Qreyan Bell
- ☐ Antoniya Meuççi və Henri Ford
- ☐ Samuel Jiffara və Fridrix Edison
- ☐ Antoniya Meuççi və Fridrix Edison
- ☒ Qotlib Daymber və Karl Bents

Sual: Neçənci ildə dörd təkərli avtomobil meydana gəlmişdir? (Çəki: 1)

- ☐ 1870-ci il
- ☐ 1840-cı il
- ☐ 1880-cı il
- ☒ 1893-cü il
- ☐ 1850-ci il

Sual: Hansı dahi alimin metodikası müasir dizayner layihələndirilməsi ilə doğmalığı var idi? (Çəki: 1)

- ☐ Pyer Bonnar
- ☐ P.Engelmeyer
- ☐ Tomas Ritveld
- ☒ Leonardo da Vinçi
- ☐ Pit Mondrisn

Sual: Leonardo da Vinçi neçənci illərdə İtaliyanın digər şəhərlərində yaradıcılıq işlərinə iş tapa bilmədiyindən yenidən Florensiya qayıtmalı olur? (Çəki: 1)

- ☒ 1499-cu ildə
- ☐ 1485-ci ildə
- ☐ 1438-ci ildə
- ☐ 1460-cı ildə
- ☐ 1475-ci ildə

Sual: Bütün bu texniki vasitələri, nisbətən effektiv üsullar, avadanlıqlar və nələr məhsulun istehsalına daxildir? (Çəki: 1)

- ☐ əsas materiallar
- ☐ köməkçi materiallar
- ☐ ara materialları

- ☒ yarımfabrikatlar
- ☐ yardımçı materiallar

Sual: Dizayn tarixi bizə keçmiş əsrlərin və dövrün köklərinə aparır? (Çəki: 1)

- ☒ minilliklərin
- ☐ uzaq keçmişə
- ☐ qədim dövrlərə
- ☐ qərinələrə
- ☐ qədim zamanlara

Sual: Tarixi texnika ibtidai insanın primitiv əmək alətlərindən başlayaraq hansı müasir maşınlaradək öz inkişaf dövrünü keçmişdir? (Çəki: 1)

- ☐ avtomat qurğuları
- ☐ sadə avtomobil hissələri
- ☐ elektrik cihazları
- ☐ avtomatik maşınlar
- ☒ mürəkkəb avtomatik maşınlar

Sual: Mütəxəssislərin arasında vahid fikrin olmamasına baxmayaraq "müasirlərə" aid olan fikirlərin kriteriya siyahısının nəyi kifayət qədər yüksəkdir? (Çəki: 1)

- ☐ oxşarlığı
- ☐ çoxluğu
- ☒ eyniliyi
- ☐ həmrəyliyi
- ☐ eyni fikirli

Sual: "Müasirlər" tək-cə daş alətlərinə sahib olmayıb, həm də ovladıqları heyvan və balığın nəyindən əldə etdikləri alətlərə yiyələnmişlər? (Çəki: 1)

- ☐ iti taxta tikəsindən
- ☐ iti daşlardan
- ☐ iti predmetlərindən
- ☒ sümüklərindən
- ☐ iti alətlərdən

Sual: Predmet aləminin texniki inkişafı mövzusunun kontekstində ən maraqlısı "müasirliyə" aid olmaq üçün insanlar rəsm çəkməli idi, qayalar üzərində və harada rəssamlığı bacarmalı idi? (Çəki: 1)

- ☐ parça üzərində
- ☐ xalça üzərində
- ☐ saxsı qablarda
- ☐ daş qayalarında
- ☒ mağarada

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qədim yunanlılar kiçik predmetlərin böyüdülməsi üçün içi su ilə dolu nədən istifadə edirdilər? (Çəki: 1)

- ☐ şüşə qablardan
- ☐ müxtəlif formalı qablardan
- ☐ şüşələrdən
- ☒ şüşə diyircəklərdən
- ☐ şüşə formalarından

Sual: Ornamentlərin əvvəllər hansı əhəmiyyətin daşınmasından asılı olmayaraq predmetlərin utilitar komponentinə hansısa bir mənəvi nəyin verilməsi ilə bağlıdır? (Çəki: 1)

- ☐ təyinatının
- ☐ estetikasının
- ☒ funksiyasının
- ☐ dekorativliyin
- ☐ xarici görkəmin

Sual: Bütün məmulatların xüsusiyyətləri bunların bütövlüyünü təşkil etməli və nələri təmin etməlidir? (Çəki: 1)

- ☐ funksiyanı və yaraşqlı olmasını
- ☐ istehsal xassələrin
- ☐ estetik cəhətlərini
- ☒ dəyər vahidliyi və gözəlliyi
- ☐ tələblərə uyğunluğunu

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Nəyin ixtirasından sonra təbiətin öyrənilməsi üsullarında həqiqi irəliləmə baş vermişdir? (Çəki: 1)

- ☐ optik cihazlar
- ☐ görmə boruları
- ☒ teleskop
- ☐ mikroskop
- ☐ optiki-mexaniki cihazlar

Sual: Müasir insanda münasibətlərin dəyişmə yaradıcılığı onun genetikasında olduğunu nəzərə alaraq dizaynın əsasını qanunauyğun olaraq ilk əmək alətinin nəyində axtarmaq lazımdır? (Çəki: 1)

- ☒ əmələ gəlməsində
- ☐ formalaşmasında
- ☐ yaradılmasında
- ☐ tərtib edilməsində

☐ istehsal edilməsində

Sual: Əmək və məişət predmetlərində formanın əmələ gəlməsinin prosesi kimi dizayn da daimidir, onun fundamental məqsədi obyektin fəaliyyətinin rahat, faydalı və necə olmalıdır? (Çəki: 1)

- ☐ yaraşılıqlı olmasından
☒ gözəl olmasından
☐ estetik olmasından
☐ tələblərə uyğun olmasından
☐ funksional olmasından
-

Sual: Predmet dünyasının birinci tipi, əvvəllər insana xidmət etmiş və xidmətini davam etdirən, tələbləri ödəyən nələrə aiddir? (Çəki: 1)

- ☐ əmək alətlərinə
☐ mətbəx əşyalarına
☐ məmulatlara
☐ geyim əşyalarına
☒ predmetlərə
-

Sual: Predmet dünyasının ikinci tipinə misal olaraq rabitə vasitələrini, məişət texnikasını, yeni nəqliyyat vasitələrini və ya əvvəllər öz funksiyasını hansı səviyyədə yerinə yetirilən predmetləri göstərmək olar? (Çəki: 1)

- ☐ müasir səviyyədə
☒ primitiv səviyyədə
☐ yüksək səviyyədə
☐ nümunə səviyyəsində
☐ standart səviyyəsində
-

Sual: Praktiki məqsədlə insan əlinin gördüyü yaradıcılıq işinin məqsədi necə ola bilər? (Çəki: 1)

- ☐ müəyyən tapşırıq əsasən
☐ cihazların istehsalı ilə bağlı
☒ müxtəlif ola bilər
☐ alətlərin istehsalı ilə bağlı
☐ məmulatların istehsalı ilə bağlı
-

Sual: Birinci tip əmək alətlərinin tərkib hissəsi necə məmulatlardır (Çəki: 1)

- ☐ standartları tələblərinə uyğun
☐ funksional və yaraşılıqlı
☐ istismar tələblərinə uyğun
☐ əmək alətləri
☒ geniş yayılmış məmulatlardır
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qədim Çində yaşlı adamların yalnız oxunması üçün cilalanmış kvarsdan (silisium-oksidi) neçənci əsrdə istifadə edilirdi? (Çəki: 1)

- ☐ XII
- ☐ XIV
- ☐ XI
- ☒ XIII
- ☐ XV

Sual: Çox saylı müxtəlif predmet dünyasının şərti birinci tipinə əsrlərdən bəri məlum olan nələri göstərmək olar? (Çəki: 1)

- ☐ mətbəx predmetlərini
- ☐ geyim predmetlərini
- ☐ mətbəxt əşyalarını
- ☒ məmulatları
- ☐ əmək alətlərini

Sual: Predmet dünyasının ikinci tipinə aid olanlar isə nəyin nəticəsində əmələ gəlmişdir? (Çəki: 1)

- ☒ elmi ixtiraların və kəşflərin
- ☐ tədqiqat işlərin aparılması
- ☐ təhlillərin aparılması
- ☐ nümunələrin yaradılması
- ☐ elmi cihazların tədqiq edilməsi

Sual: Birinci tip əmək alətlərinin əksəriyyətinin forma və ölçüləri necədir? (Çəki: 1)

- ☒ dəyişmədən qalmaqdadır
- ☐ forması və ölçüləri dəyişməyən cihazlar
- ☐ forması və ölçüləri dəyişməyən əmək alətləri
- ☐ forması və ölçüləri dəyişən predmetlər
- ☐ forması və ölçüləri dəyişən mətbəx predmetləri

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Fransada istehsal edilən nələrdən təməmilə bir çox o dövrün mədəni nümunələrinin forma və dekoruna görə yaraşqlı əşyalar kimi istifadə olunurdu? (Çəki: 1)

- ☐ eynəklərdən
- ☐ binokollardan
- ☐ teleskoplardan
- ☒ mikroskoplardan
- ☐ müşahidə borularından

Sual: Mikroskop çoxdandır ki, elmi və tətbiqi tədqiqatların necə aləti olmuş və indi də ondan geniş istifadə edilir? (Çəki: 1)

- ☐ texnoloji
- ☐ metodiki
- ☐ avtomat
- ☐ mexaniki
- ☒ universal

Sual: Fotoqrafiyanın yaranması hansı tarixdən qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 10 oktyabr 1740-cı il
- ☒ 7 yanvar 1839-cu il
- ☐ 18 dekabr 1841-ci il
- ☐ 22 noyabr 1850-ci il
- ☐ 12 sentyabr 1860-cı il

Sual: Qaliley müşahidə borusu üçün istifadə edilən hansı şüşələrdən istifadə edilməsinin yararsız olduğunu sübut etdi? (Çəki: 1)

- ☐ dağ billur şüşəsinin
- ☐ müxtəlif formal şüşələrin
- ☒ eynək şüşələrinin
- ☐ binokl şüşələrinin
- ☐ teleskop şüşələrinin

Sual: X.Qyuqens uzunluğu 64sm çatan hava teleskopunun köməyiylə astronomiyada hansı planetin peyklərini və digər kəşfləri həyata keçirmişdir? (Çəki: 1)

- ☐ marsı
- ☒ saturnu
- ☐ yupiteri
- ☐ merkurini
- ☐ kosmosu

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Mikroskopların istehsalında istehlak funksiyaların yeni addımı hansı mikroskopların istehsalı ilə bağlı idi? (Çəki: 1)

- ☐ səma
- ☐ ay
- ☒ günəş
- ☐ ulduz
- ☐ təbiət

Sual: Kim tərəfindən dərk edilib və sübut edilmişdir ki, görmə boruların hazırlanması üçün eynək şüşələrindən istifadə edilməsi məqsədəuyğun deyildir? (Çəki: 1)

- ☒ Qalileo Qaliley
 - ☐ Kristian Qyuqens
 - ☐ Aleksandr Qyustav
 - ☐ Con Reskin
 - ☐ Fridrix Sammerli
-

Sual: Tədqiq edilən obyektin düzgün müşahidə edilməsi və nəticədə ölçülərin yüksək dəqiqliklə alınması məqsədilə optic cihazların ixtirası hansı dövrdən başlanmışdır? (Çəki: 1)

- ☐ XVII-XVIII əsrlərdən
 - ☐ XVI-XVIII əsrlərdən
 - ☒ XVI-XVII əsrlərdən
 - ☐ XV-XVI əsrlərdən
 - ☐ XV-XVII əsrlərdən
-

Sual: Kiçik obyektlərin, eləcə də təbiətin canlı və cansız aləmin müşahidə edilməsinə imkan verən nəyin icad edilməsi sayəsində mümkün olmuşdur? (Çəki: 1)

- ☐ teleskopun
 - ☒ mikroskopun
 - ☐ binoklın
 - ☐ müşahidə trubininin
 - ☐ linzaların
-

Sual: Dahi İtalyan alimi Qalileo Qaliley ilk dəfə hərbi işlərdə və astronomiyada istifadə edilməsi üçün hansı optic cihazını yaratmış və daima onu təkmilləşdirmişdir? (Çəki: 1)

- ☒ müşahidə borularını
 - ☐ binokolları
 - ☐ eynəkləri
 - ☐ mikroskopları
 - ☐ teleskopları
-

Sual: Optik teleskop və mikroskopun və digər mürəkkəb mikroskopların konstruksiyasının yaradılması hansı alimin adı ilə bağlıdır? (Çəki: 1)

- ☐ Riçard Trevnik
 - ☐ İohann Kaplerin
 - ☐ Yakob Anqrianın
 - ☐ İohann Lippersqeyin
 - ☒ Qalileo Qalileyin
-

Sual: XVIII əsrin ortalarında dalğalı işıq nəzəriyyəsini yaradan hansı Holland alimi hava teleskopunun konstruksiyasını təklif etdi? (Çəki: 1)

- ☒ Xristian Qyuqens
 - ☐ Robert Kuk
 - ☐ Antoni van Levenkuk
 - ☐ Yan Qaliley
 - ☐ İ.V.Vernadski
-

Sual: Neçənci ildə İ.Nyuton uzunluğu 15sm, güzgülərin diametric 2,5sm olan güzgülü teleskopunu qurmuşdur (Çəki: 1)

- ☐ 1660
- ☐ 1650
- ☐ 1515
- ☒ 1668
- ☐ 1670

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Mikroskoplar ən geniş tətbiqini eksperimental təcrübəsində hansı vaxt tapmışdır? (Çəki: 1)

- ☐ XVI əsrdə
- ☒ XVIII əsrdə
- ☐ XVII əsrdə
- ☐ XVII əsrin sonunda
- ☐ XVIII əsrin əvvəlində

Sual: 1600-1610-cu illərdə yaratdığı digər hansı optik alətlərin konstruksiyaları da Qalileyə məxsusdur? (Çəki: 1)

- ☐ göz eynəkləri
- ☒ mürəkkəb mikroskop
- ☐ optik cihazlar
- ☐ teleskoplar
- ☐ görmə boruları

Sual: Qaranlıq otaqda kamera vasitəsilə müəyyən təsvirin əmələ gəlməsini ilk dəfə kim tərəfindən şərh edilmişdir? (Çəki: 1)

- ☒ Leonardo da Vinçi
- ☐ Mikelancelo
- ☐ Pol Rubens
- ☐ A.Van-Deyk
- ☐ Rembrandt

Sual: Qədim yunanlar xırda predmetlərin böyük görünməsi üçün nədən istifadə edirdilər? (Çəki: 1)

- ☐ su damcılarından
- ☐ sferik şüşələrdən
- ☐ kvarsdan
- ☒ kürəciklərdən
- ☐ şüşələrdən

Sual: Dizaynın incəsənətlə texnikanın tədqiq edilməsi üçün səmərəli obyekt olan cihazların yaradılmasına gətirib çıxarır? (Çəki: 1)

- ☐ mexaniki
- ☐ texniki

- ☒ optik
 - ☐ yarımavtomat
 - ☐ avtomat
-

Sual: Keçmiş nəslin layihə təcrübəsinin öyrənilməsi layihəçi – dizayner sənətkarların hansı üsulların öyrənilməsinə kömək edir? (Çəki: 1)

- ☐ mühüm səmərəli
 - ☐ faydalı
 - ☐ informasiya
 - ☒ mühüm effektiv
 - ☐ məqsəduyğun
-

Sual: İlk linzalar dağ billurundan olan müşahidə borularını hansı eynək ustaları tərəfindən yaradılmışdır? (Çəki: 1)

- ☐ H.Pevzner və Pit Mondian
 - ☐ Renni Makintoş və Uilyam Morris
 - ☐ Bleki Xill-Xays və Q.Mutezius
 - ☐ Piter Kornelis və Tomas Ritveld
 - ☒ İohann Lipperqrey və Yakob Andrian
-

Sual: Qalileyin ixtira etdiyi cihazın təkmilləşdirilməsindən sonra optic cihaz vasitəsilə müşahidə zamanı böyütməsi 6-dəfədən neçə dəfəyə çatdırılmışdır? (Çəki: 1)

- ☐ 10
 - ☐ 15
 - ☒ 32
 - ☐ 20
 - ☐ 28
-

Sual: Qaliley icad etdiyi teleskopun köməyi ilə hansı elmi kəşfləri etmişdir? (Çəki: 1)

- ☐ marsın və saturnun peyklərini
 - ☐ səma ulduzlarını
 - ☐ ayın səthlərini
 - ☒ yupiter peyklərini və aydakı dağları
 - ☐ yerə yaxın olan ulduzları
-

Sual: Dahi ingilis aləmi İsaak Nyuton hesab edir ki, linzalı obyektivlərin daha yaxşılaşdırılması mümkün olmadığından obyektivlərini yüksək keyfiyyətli nədən istifadə daha məqsədə uyğundur? (Çəki: 1)

- ☐ çökək linzalardan
 - ☐ qabarıq güzgülərdən
 - ☒ sferik güzgülərdən
 - ☐ əyri formal güzgülərdən
 - ☐ xüsusi güzgülərdən
-

Sual: İ.Nyuton ixtira etdiyi teleskopunu (1671) kimə bağışladığına görə onu İngiltərənin elmlər akademiyasının London Korolev cəmiyyətinin üzvü seçilmişdir? (Çəki: 1)

- ☐ III Korol Qeorqiya
- ☐ J.Meyssona
- ☐ R.Levenquka
- ☐ A.Kirxerə

Sual: Neçənci əsrin ortalarında elektronlu mikroskop cihazlarında istifadə edilməsi sayəsində mikroaləmin sferasında mühüm kəşflərə nail olmuşlar? (Çəki: 1)

- ☒ XX
☐ XIX
☐ XVIII
☐ XVII
☐ XVI
-

Sual: İlk mürekkəb mikroskoplar hansı əsrdə yaranmışdır? (Çəki: 1)

- ☐ XVIII əsrin sonunda
☒ XVII əsrin əvvəlində
☐ XVII əsrin sonunda
☐ XVI əsrin sonunda
☐ XVII əsrin ortalarında
-

Sual: İngilis Robert Quk və Hollandiyalı Antoni Van Levenkuku mikroskopun nəyi adlandırmaq olar? (Çəki: 1)

- ☐ mikroskopun təməlini qoyan
☐ mikroskopun ixtiraçıları
☒ mikroskopun "atası"
☐ mikroskopu kəşf edənlər
☐ mikroskopun baniləri
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İngiltərənin hansı ixtiraçısı öz buxar-atmosfer mühərrikinin modelini qurduğuna görə patentə layiq görülmüşdür? (Çəki: 1)

- ☒ T.Nyukomen
☐ C.Uayt
☐ N.Henri
☐ C.Robert
☐ K.Mondrian
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Neçənci ildə toxucu dəzgahın bütün əl əməliyyatları bütünlüklə mexanikləşdirilmişdir? (Çəki: 1)

- ☐ 1810-cu ildə
 - ☐ 1770-ci ildə
 - ☐ 1820-ci ildə
 - ☒ 1786-ci ildə
 - ☐ 1790-cı ildə
-

Sual: Sənaye inqilabının I fazasında maşın çevrilişi neçə il davam etmişdir? (Çəki: 1)

- ☐ 125 ilə kimi
 - ☐ 130 il ərzində
 - ☐ 140 ilədək
 - ☐ 150-dən yuxarı
 - ☒ 120 ilə kimi
-

Sual: İngiltərədə 1820-ci ildə ən inkişaf etmiş sahə hansı hesab edilirdi? (Çəki: 1)

- ☐ cihazqayırma
 - ☒ toxuculuq
 - ☐ kənd təsərrüfatı
 - ☐ maşınqayırma
 - ☐ elektrotexnika
-

Sual: Hansı ixtiraçı əl əməliyyatlarını mexaniki qurğusu ilə əvəz etməklə istehsalatda həqiqi inqilaba çevrilmişdir? (Çəki: 1)

- ☐ İ.Qolomştok
 - ☐ C.Pekiston
 - ☒ H.Modeli
 - ☐ İ.Polzunov
 - ☐ C.Uaytt
-

Sual: Sənaye inqilabının bütün dünyada global informasiyanın genişləndirilməsi fazası nə vaxtdan başlanmışdır? (Çəki: 1)

- ☐ XX əsrin ikinci yarısından
 - ☐ XX əsrin dördüncü onilliyində
 - ☐ XIX əsrin sonunda
 - ☐ XIX əsrin sonunda
 - ☒ XX əsrin sonuncu onilliyində
-

Sual: Hansı ixtiraçı tərəfindən 1765-ci ildə “əl əməyi iştirak etmədən” mexaniki toxucu maşınını hazırlanmışdır? (Çəki: 1)

- ☐ Robert Stefanson
 - ☐ Cozef Rekston
 - ☐ Henri Modeli
 - ☐ Edmund Kartray
 - ☒ Ceyms Xarqreys
-

Sual: 1733-cü ildə İngiltərənin hansı ixtiraçısı toxucu dəzgahı üçün yeni məkik konstruksiyasını təklif etmişdir? (Çəki: 1)

- ☐ K.Vuda
 - ☐ R.Arkayd
 - ☒ Con Kley
 - ☐ Edmund Kartrayd
 - ☐ Riçard Robert
-

Sual: 1825-1830-cu illərdə hansı ixtiraçı toxucu maşının avtomatik işləməsi üçün iki patentə layiq görülmüşdür? (Çəki: 1)

- ☐ N.Voronov
 - ☐ İ.Polzunov
 - ☐ Ceyms Uayt
 - ☒ Riçard Robert
 - ☐ Uilyam Morris
-

Sual: Paravozun buxar mühərriki modelinin ixtirasına görə Şotland texniki Ceyms Uayt neçənci ildə patentə layiq görülmüşdür? (Çəki: 1)

- ☐ 1750
 - ☐ 1805
 - ☒ 1769
 - ☐ 1810
 - ☐ 1780
-

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İngiltərədə manufakturadan maşın istehsalına keçid neçənci ildə başa çatdırılmışdır? (Çəki: 1)

- ☒ 1820-ci ildə
 - ☐ 1840-cı ildə
 - ☐ 1860-cı ildə
 - ☐ 1856-cı ildə
 - ☐ 1870-ci ildə
-

Sual: Londonun Ümumdünya sərgi povilyonlarının inşasına əsas hazırlıq işlərini İngiltərənin şahzadəsinin hansı cəmiyyəti tərəfindən görüldü? (Çəki: 1)

- ☐ ictimai
 - ☒ incəsənət
 - ☐ rəssamlıq
 - ☐ memarlıq
 - ☐ heykəltaraşlıq
-

Sual: Sənaye inqilabının intellektual əqli əməyi üçün maşınların yaranması (EHM) neçənci ildə başlanmışdır? (Çəki: 1)

- ☐ 1950-ci il

- ☐ 1940-cı il
- ☐ 1938-ci il
- ☒ 1945-ci il
- ☐ 1944-cü il

Sual: Sənaye inqilabının energetiklə bağlı güc mühərriklərin inkişaf fazası neçə il davam etmişdir? (Çəki: 1)

- ☐ 85 il
- ☐ 78 il
- ☐ 70 il
- ☐ 80 il
- ☒ 75 il

Sual: İstehsalat sferasında kəskin inqilabi dəyişikliklər nə vaxt başlamışdır? (Çəki: 1)

- ☒ XVIII əsrin ortasında
- ☐ XVII əsrin sonunda
- ☐ XVII əsrin ortasında
- ☐ XVIII əsrin əvvəlində
- ☐ XIX əsrin sonunda

Sual: Hansı əsrdə məmulatların sənətkarlıq istehsalında mühüm dəyişikliklər baş vermişdir? (Çəki: 1)

- ☐ XVII əsrin sonunda
- ☒ XVIII əsrin ortalarında
- ☐ XVII əsrin əvvəllərində
- ☐ XVIII əsrin əvvəlində
- ☐ XVII əsrin birinci on illiyində

Sual: Yüngül və ağır maşınqayırma sənayesinin inkişafı üçün metallurgiya sahəsi hansı dövrdə yüksək tempolə inkişaf etməyə başlamışdır? (Çəki: 1)

- ☐ XIX əsrin əvvəlində
- ☐ XVIII əsrin əvvəlində
- ☐ XVII əsrin əvvəlində
- ☐ XVI əsrin sonunda
- ☒ XVIII əsrin sonunda

Sual: İngiltərədə buxar maşınından geniş istifadə edilməsi sayəsində kənd təsərrüfatı sahəsindən hansı dövrdə maşınqayırma ölkəsinə çevrilmişdir? (Çəki: 1)

- ☐ XVIII əsrdə
- ☒ XIX əsrdə
- ☐ XVII əsrdə
- ☐ XVI əsrdə
- ☐ XV əsrdə

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	

Sual: Londonda keçirilən birinci Ümumdünya sənaye sərgisinin inşasına hansı dövlət xadimi öz təklifini vermişdir? (Çəki: 1)

- ☐ Rayt Uilber
- ☐ Qotlib Daymler
- ☐ Yevgeniy Yakovlev
- ☐ Pavel Şilling
- ☒ Henri Koul

Sual: London sərgi konkursunun dramatik və dolaşlıq epopeyasından sonra neçə layihələr rədd edilmişdir? (Çəki: 1)

- ☒ 248
- ☐ 260
- ☐ 250
- ☐ 238
- ☐ 242

Sual: London sərgisinin baş binası kimin layihəsi əsasında inşa olunmuşdur? (Çəki: 1)

- ☐ Ceyms Uayt
- ☒ Cozef Rekston
- ☐ Henri Koul
- ☐ Frants Relon
- ☐ Qotfrid Zemper

Sual: Mebel istehsal edən "Tonet qardaşları"nın ixtirası hansı proqramın əsas müəyyənedici elementi olmuşdur? (Çəki: 1)

- ☒ dizayn
- ☐ texnoloji
- ☐ iqtisadi
- ☐ mexaniki
- ☐ sənətkarlıq

Sual: Mebel istehsal edən "Tonet qardaşlarının" firmasının prinsiplərinin simvolu hansı mebel modeli olmuşdur? (Çəki: 1)

- ☐ rəf "Model 15"
- ☒ stul "Model 14"
- ☐ divan "Model 16"
- ☐ kreslo "Model 2"
- ☐ stol "Model 12"

Sual: Hansı İngilis ixtiraçısı əvvəlcə paromobili, sonar isə parovozu qurmuşdur? (Çəki: 1)

- ☐ Jozef Kyuno
- ☐ O.Levens
- ☐ Uilyam Morris
- ☒ Riçard Trennik
- ☐ Ceyms Uayt

Sual: İxtiraçı Karl Vilhelm Drayz velosipedin konstruksiyasına nədən başlamışdır? (Çəki: 1)

- ☐ mühərrikli maşından
- ☐ mühərrikli arabadan
- ☐ adi minik maşınından
- ☒ oturaq arabasından
- ☐ at arabasından

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: London sərgisi neçə şöbədən ibarət idi? (Çəki: 1)

- ☒ dörd
- ☐ beş
- ☐ üç
- ☐ altı
- ☐ yeddi

Sual: M.Tonet mebel fabrikinin təməlini nə vaxt qoymuşdur? (Çəki: 1)

- ☐ 1851-ci ildə
- ☐ 1861-ci ildə
- ☒ 1853-cü ildə
- ☐ 1871-ci ildə
- ☐ 1841-ci ildə

Sual: Mebelin şablon formalarını əymə əməliyyatında keçirmək proseslərinə üstünlük verilməsinin miqyası neçənci ilədək daha da genişləndirilirdi? (Çəki: 1)

- ☐ 1870-ci ilədək
- ☒ 1860-cı ilədək
- ☐ 1850-ci ilədək
- ☐ 1840-cı ilədək
- ☐ 1855-ci ilədək

Sual: “Tonet qardaşları” mebel firması tərəfindən 1859-1930-cu illər ərzində istehsal edilən “vena stulları” sayı neçə ədəd olmuşdur? (Çəki: 1)

- ☐ 30 mln.
- ☐ 60 mln.
- ☒ 50 mln
- ☐ 40 mln.
- ☐ 70 mln

Sual: Güclü və nəhəng ictimai nəqliyyat növü olan parovozla yanaşı eyni illərdə hansı fərdi mobil nəqliyyat meydana gəlir? (Çəki: 1)

- ☐ əl arabası

- ☐ mühərrikli maşın
☒ velosiped
☐ mühərriksiz maşın
☐ at arabası

Sual: 1893-cü ildə velosipedin konstruksiyasına bir çox səmərəli təklifləri verən ixtiraçı kim olmuşdur? (Çəki: 1)

- ☐ Jozef Kyuno
☐ Riçard Trennik
☐ Corc Stefenson
☐ Karl Vilhelm
☒ Mixael Peterson

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: London sərgisinin yaxşı düşünülmüş konstruksiyası və əvvəlcədən hazırlanmış elementlərinə, yüksək ixtisaslı fəhlələr olmasına baxmayaraq binanın inşası hansı vaxt ərzində başa çatdırıldı? (Çəki: 1)

- ☐ 10 aya
☐ 8 aya
☒ 4 aya
☐ 6 aya
☐ 7 aya

Sual: London sərgisinin təntənəli açılışı nə vaxt başlamışdır? (Çəki: 1)

- ☐ 1 oktyabr 1854-cü ildə
☐ 12 noyabr 1880-ci ildə
☐ 10 sentyabr 1853-cü ildə
☒ 1 may 1851-ci ildə
☐ 1 oktyabr 1852-ci ildə

Sual: London sərgisinin iştirakçıların sayı neçə nəfər olmuşdur? (Çəki: 1)

- ☐ 15130
☐ 14950
☐ 15700
☐ 14850
☒ 13937

Sual: London ümumdünya sərgisində bütünlükdə neçə fabrik maşınları nümayiş etdirilirdi? (Çəki: 1)

- ☐ 547
☒ 537
☐ 548

- ☐ 551
- ☐ 560

Sual: London sərgisinə gələnlərin sayı yarım ildə neçə nəfər olmuşdur? (Çəki: 1)

- ☐ 7 milyon yarım
- ☐ 8 milyona yaxın
- ☐ 4 milyona qədər
- ☒ 6 milyondan artıq
- ☐ 5 milyondan çox

Sual: M.Tonet neçənci ildə öz emalatxanasını yaratmışdır? (Çəki: 1)

- ☐ 1870-ci ildə
- ☐ 1860-cı ildə
- ☐ 1840-cı ildə
- ☐ 1820-ci ildə
- ☒ 1819-cu ildə

Sual: “Tonet prinsipləri” evolyusiyasının məntiqi davamı olaraq hansı borulardan mebellər istehsal olunurdu? (Çəki: 1)

- ☐ bürünc borulardan
- ☐ gümüş borulardan
- ☐ mis borulardan
- ☐ plastik borulardan
- ☒ polad borulardan

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Praktiki olaraq dəniz yollarında nəhəng ictimai nəqliyyatla eyni illərdə hansı fərdi mobil nəqliyyat vasitəsindən istifadə olunmağa başlanılır? (Çəki: 1)

- ☐ üç təkərli maşınlar
- ☐ yüngül sənişin maşınları
- ☐ minik maşını
- ☐ motosikl
- ☒ velosiped

Sual: Maşınların ixtirasının tarixi, bunların qəbul edilməsi və kütləvi istifadə edilməsi nələrə bağlıdır? (Çəki: 1)

- ☒ müxtəlif proseslərlə və təzahürlərlə
- ☐ texnoloji əməliyyatlarla
- ☐ müxtəlif əməliyyatlarla
- ☐ müxtəlif layihələrlə
- ☐ müxtəlif texnika ilə

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Liverpul-Mançestr dəmir yolu xəttində qatarların hərəkəti üçün paravozların seçilməsi müsabiqəsində hansı ixtiraçı qalib gəlmişdir? (Çəki: 1)

- ☐ Aleksandr Qyustav
- ☐ Con Reskin
- ☐ Frans Relo
- ☒ Corc Stefanson
- ☐ Qotfrit Zemper

Sual: Neçənci ildə dəmir yolu Peterburqla Tsarskoe Selo məntəqələrini birləşdirir? (Çəki: 1)

- ☐ 1870-ci ildə
- ☐ 1880-cı ildə
- ☐ 1850-ci ildə
- ☒ 1837-ci ildə
- ☐ 1890-cı ildə

Sual: 1815-ci ildə hansı ölkənin Sumbala adasında Tambora vulkanı patlamışdır? (Çəki: 1)

- ☐ Yaponiya
- ☒ İndoneziya
- ☐ Hindistan
- ☐ Kombociya
- ☐ Vyetnam

Sual: Tikiş maşınların erası (tarixi) hansı ixtiraçının yaradıcılığı ilə bağlıdır? (Çəki: 1)

- ☐ Ksavera Proqena
- ☐ Filo Reminqton
- ☒ İsak Merit Zinger
- ☐ Fridrix Knaus
- ☐ Henri Milliyer

Sual: Paravozların vahid bütöv forma kimi harmonik uyğunluqları necə idi? (Çəki: 1)

- ☒ yox idi
- ☐ yaxşı idi
- ☐ orta səviyyədə idi
- ☐ qənaətbəxş idi
- ☐ normal idi

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	6

Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Uzunluğu 61 km olan Stokton-Darlington dəniz yolunun xətti necənci ildə inşa olunmuşdur? (Çəki: 1)

- ☐ 1825-ci ildə
- ☐ 1820-ci ildə
- ☒ 1818-ci ildə
- ☐ 1817-ci ildə
- ☐ 1819-cu ildə

Sual: Velosipedin bütün dünyaya yayılması nə vaxt baş vermişdir? (Çəki: 1)

- ☐ XIX əsrin ortasında
- ☒ XIX əsrin sonunda
- ☐ XX əsrin əvvəlində
- ☐ XX əsrin ortalarında
- ☐ XIX əsrin ortasında

Sual: 1911-ci ildə Tonetin mebel kataloqunda neçə ədəd müxtəlif predmetlər göstərildi? (Çəki: 1)

- ☐ 1200
- ☐ 1500
- ☒ 1400
- ☐ 1600
- ☐ 1300

Sual: Hansı Nyu-York ixtiraçısı qoşa tikiş xəttini əmələ gətirən maşınını yaratmış və onu patentləşdirmişdir? (Çəki: 1)

- ☐ Merit Zinger
- ☒ Uolter Xatt
- ☐ Oqyust Lyumper
- ☐ Peter Tyumenye
- ☐ İ.Dreyfus

Sual: Porovozun tarixini hansı fransız mühəndisinin buxar arabasından başlamaq olar? (Çəki: 1)

- ☐ E.Tsiqankovun
- ☐ P.Engelmeyerin
- ☐ A.Straxovun
- ☒ Jozef Kyunonun
- ☐ M.Talaşkinin

Sual: Nijnetaqilsk zavodunda ilk rus porovozu neçənci ildə qurulmuşdur? (Çəki: 1)

- ☐ 1835-ci ildə
- ☐ 1840-cı ildə
- ☐ 1845-ci ildə
- ☐ 1850-ci ildə
- ☒ 1834-cü ildə

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İngilis şahzadəsi 1714-cü ildə çap makinasının ixtirasına görə kimə patent vermişdir? (Çəki: 1)

- ☐ Bartelemi Timonyeyə
- ☐ Tomas Edisona
- ☒ Henri Milliye
- ☐ Oqyust Lyumpyerə
- ☐ Peter Rocerə

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Çap makinası II dəfə kim tərəfindən ixtira olunmuşdur? (Çəki: 1)

- ☐ Tomas İstmen
- ☐ Fiks Talbat
- ☐ Uilyam Morris
- ☒ Fridrix fon Knaus
- ☐ Lui Jak Daqer

Sual: Göz əlilləri üçün təyin olunmuş çap makinası neçənci ildə ixtira olunmuşdur? (Çəki: 1)

- ☐ 1800– ci ildə
- ☐ 1810–cu ildə
- ☐ 1820– ci ildə
- ☐ 1815– ci ildə
- ☒ 1808– ci ildə

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Ən kütləvi istehsal edilən yazı makinası harada və kim tərəfindən yaradılmışdır? (Çəki: 1)

- ☒ ABŞ, Kristofer Şols
 - ☐ İngiltərə, Uilyam Şoster
 - ☐ İtaliya, Morris Dreyfus
 - ☐ Fransa, Dransua Proqena
 - ☐ Almaniya, Pavel Şilling
-

Sual: Ən ucuz “Undervud” çap makinası neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1850-ci ildə
 - ☒ 1896-cı ildə
 - ☐ 1830-cu ildə
 - ☐ 1870-ci ildə
 - ☐ 1880-cı ildə
-

Sual: Protatip çap makinası neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1890-cı ildə
 - ☐ 1885-ci ildə
 - ☒ 1919-cu ildə
 - ☐ 1910-cu ildə
 - ☐ 1915-ci ildə
-

Sual: XX əsrin əvvəllərindən başlayaraq dünyada şöhrəti ilə seçilən çap maşını “Olivetti” hansı dövlətə məxsusdur? (Çəki: 1)

- ☐ ABŞ
 - ☐ Almaniya
 - ☐ Fransa
 - ☒ İtaliya
 - ☐ Rusiya
-

Sual: Neçənci ildə Fransalı Bartelemmi Timonye qarmaq iynəsindən istifadə edərək, bir dəqiqədə 200 tikiş addımlarını təmin edən tikiş maşınını qurmuş və patentləşdirmişdir? (Çəki: 1)

- ☒ 1830-cu ildə
 - ☐ 1820-ci ildə
 - ☐ 1815-ci ildə
 - ☐ 1825-ci ildə
 - ☐ 1840-cı ildə
-

Sual: İngilis şahzadəsi 1714-cü ildə çap makinasının ixtirasına görə kimə patent vermişdir? (Çəki: 1)

- ☐ Bartelemi Timonyeyə
 - ☐ Tomas Edisona
 - ☒ Henri Milliye
 - ☐ Oqyust Lyumpyerə
 - ☐ Peter Rocerə
-

BÖLMƏ: 1501

Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: H.Koulun əməkdaşları ilə birgə hansı jurnalında layihələrin gəliri və kommersiya dəyəri haqqında diqqəti cəlb edirdi? (Çəki: 1)

- ☒ “Dizayn” jurnalında
- ☐ “İncəsənət” jurnalında
- ☐ “İstehsalat” jurnalında
- ☐ “İqtisadiyyat” jurnalında
- ☐ “Texnologiya” jurnalında

Sual: Uilyam Morris hansı dövrlərdə funksionalizm və konstruktivizm axınlarının formalaşmasına mühüm dərəcədə təsir göstərmişdir? (Çəki: 1)

- ☒ XIX və XX əsrlərin sərhədlərində
- ☐ XIX əsrin əvvəli və ortası
- ☐ XIX əsrin əvvəli və sonu
- ☐ XX əsrin əvvəli
- ☐ XX əsrin sonu

Sual: Hansı memar tərəfindən stil nəzəriyyəsi mövqeyindən məmulatların maşın istehsalının estetik və bədii incəsənətin stilinə dair elmi əsərin yazmışdır? (Çəki: 1)

- ☐ Rayt
- ☐ Frans Relo
- ☒ Qotfrid Zemper
- ☐ Emil Berliner
- ☐ Ferdinand Rayt

Sual: Hansı professor bir çox müəlliflərin tədqiqatlarını ümumiləşdirərək formaların əmələgətirmənin üç əsas stil istiqamətlərini müəyyən etmişdir? (Çəki: 1)

- ☐ Oskar Şlemmer
- ☐ V.V.Kandinskiy
- ☐ Yozef Albers
- ☒ M.Mixaylov
- ☐ Marsel Broyer

Sual: Texnikanın inkişafı nəinki mədəniyyətin inkişafına təhlükə yaratmır, texnikanın özü də mədəniyyətin gəzdirici olduğu haqqında hansı nəzəriyyəçi – alim söyləmişdir? (Çəki: 1)

- ☐ Uolter Dorvin
- ☐ Moron Kassandr
- ☐ Luiz Salliven
- ☒ Frans Relo
- ☐ Frank Rayt

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	11
Maksimal faiz	11



Sual: Hansı ingilis dövlət xadimi, rəssam predmetlərin sənətkarlıq istehsalından maşın istehsalına keçidinə səy göstərirdi? (Çəki: 1)

- ☐ Oskar Şlemmer
- ☐ Morsel Broyer
- ☒ Henri Koul
- ☐ Qannes Mayer
- ☐ Qeorq Qropius

Sual: Neçənci ildə H.Koul "sənaye incəsənəti" terminini təklif etmişdir? (Çəki: 1)

- ☐ 1880-cı ildə
- ☐ 1850-ci ildə
- ☐ 1860-cı ildə
- ☒ 1845-ci ildə
- ☐ 1870-ci ildə

Sual: Henri Koul yaratdığı çay dəstinə görə kim tərəfindən mükafata layiq görülmüşdür? (Çəki: 1)

- ☐ İngiltərənin Şahzadəsi
- ☐ Amerikanın prezidenti
- ☐ Almaniyanın kansleri
- ☐ İtaliyanın baş naziri
- ☒ Fransanın baş komitəsi

Sual: Hansı protodizaynerin baxışları, həvəsi funksionalizm ideyalarını qabaqlayırdı? (Çəki: 1)

- ☐ Henri Dreyfusu
- ☒ Henri Koulu
- ☐ C.Ceksonu
- ☐ Moron Kassandri
- ☐ Oskar Şlemmeri

Sual: Kim tərəfindən C.Reskinin ideyasının təsiri altında utopik cəhətlərə meyl göstərərək sənətkarlıq əməyinə yenidən qayıtmağa üstünlük verildi? (Çəki: 1)

- ☐ Qannes Mayer
- ☐ Marsel Broyer
- ☒ Petr Berens
- ☐ Uilyam Morris
- ☐ Anri Kleymens

Sual: Hansı İngilis fəlsəfəçisi maşın istehsalını lənətləyirdi, onun fikrincə insan əlləri tərəfindən yaradılan zərif və gözəl məmulatları maşın vasitəsilə istehsal etmək mümkün deyildir? (Çəki: 1)

- ☐ Xristian Qyuqens
- ☐ Ceyms Uatt
- ☐ Henri Modeli
- ☒ Con Reskin
- ☐ Henri Qolonştok

Sual: Hansı istedadlı rəssama aid olan gözəllik və rahatlıq şüarından modern rəssamları istifadə edirdilər? (Çəki: 1)

- ☐ Frans Relo
- ☐ Qotfrid Zemper
- ☐ Peter Qolford
- ☐ Aleksandr Qyustav
- ☒ Uilyam Morris

Sual: 1851-ci ildə Londonda keçirilən sərgi başa çatdıqdan sonra hansı alman memarının bu sərgiyə həsr olunmuş "Elm, sənaye və incəsənət" adlı öz kitabı çap edilmişdir? (Çəki: 1)

- ☐ Peter Berens
- ☒ Qotfrid Zemper
- ☐ Qannes Mayer
- ☐ Qerber Bayer
- ☐ Marsel Breyer

Sual: Neçənci illərdə yaşayış memarlığında polad və betondan istifadə edilməsinə başlanmışdır? (Çəki: 1)

- ☒ 1820-ci illərdə
- ☐ 1840-cı illərdə
- ☐ 1810-cu illərdə
- ☐ 1815-ci illərdə
- ☐ 1830-cu illərdə

Sual: Oksfordda kim tərəfindən utilitarlığın birinci dərəcəli olduğunu və incəsənətin sağlam istiqamətə yönəldilməsi ilk növbədə onun sənayedə tətbiqindən asılı olduğunu söyləmişdir? (Çəki: 1)

- ☐ P.Berens
- ☐ B.Kuşner
- ☒ Con Reskin
- ☐ B.Pletnev
- ☐ F.Marinetti

Sual: Hansı ixtiraçı 29 yanvar 1886-cı ildə 1-4 sənişin daşıyan, qazla işləyən mühərrikin ixtirasına görə Alman imperatorluğu patentinə layiq görülmüşdür? (Çəki: 1)

- ☐ Qreyan Bell
- ☐ Antonio Meuççi
- ☐ Rayt Uilber
- ☒ Karl Bents
- ☐ A.Jiffar

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: 1851-ci ildə Londonda keçirilən Ümumdünya sənaye sərgisinin təşəbbüskarı kim olmuşdur? (Çəki: 1)

- ☐ Con Reskin
 - ☒ H.Koul
 - ☐ T.Qolomştok
 - ☐ Yozef Enqelmeyer
 - ☐ M.Talaşkin
-

Sual: Dörd təkərli avtomobil neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1890-cı ildə
 - ☐ 1856-cı ildə
 - ☐ 1848-ci ildə
 - ☐ 1860-cı ildə
 - ☒ 1893-cü ildə
-

